

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNIVERSİTETİ
BEYNƏLXALQ MAGİSTRATURA VƏ DOKTORANTURA MƏRKƏZİ**

**“AZƏRBAYCANDA KOMMERSİYA FƏALİYYƏTİNİN SƏMƏRƏLİ
TƏŞKİLİ MƏSƏLƏLƏRİ”**

mövzusunda

MAGİSTR DİSSERTASIYASI

Krımov Murad Mikayıł oglu

BAKİ – 2019 il

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNIVERSİTETİ
BEYNƏLXALQ MAGİSTRATURA VƏ DOKTORANTURA MƏRKƏZİ**

BMDM-in direktoru.

dos. Əhmədov Fariz Saleh oğlu

“__” _____ 20__-ci il

**“AZƏRBAYCANDA KOMMERSİYA FƏALİYYƏTİNİN SƏMƏRƏLİ
TƏŞKİLİ MƏSƏLƏLƏRİ”**

mövzusunda

MAGİSTR DİSSERTASIYASI

İxtisasın şifri və adı: 060411 Kommersiya

İxtisaslaşma: Kommersiya fəaliyyəti

Qrup: 900

Magistrant

Krimov Murad Mikayıl

Elmi rəhbər

i.ü.f.d., dos. Cabbarova Kəmalə Sətdar

_____ imza

_____ imza

Program rəhbəri

i.ü.f.d., b/mNəcəfova Kəmalə Akif

_____ imza

Kafedra müdürü

i.e.d., prof. Kəlbiyev Yaşar Ataklışı

_____ imza

BAKİ – 2019 il

PROBLEMS OF EFFICIENT ORGANIZATION OF COMMERCIAL ACTIVITIES

Summary

Relevance of the topic:

The relevance of the topic of this work is due to the fact that the organization of commercial activity of an enterprise on the commodity market is one of the most important elements of the system of interaction between a firm and a consumer as a subject of economic relations.

The purpose and objectives of the study: The purpose of this work is to analyze the commercial activities of the retail trade enterprise LLC ALLO and the development of measures for its improvement. The task is to work:

- consideration of the concept, nature and content of the commercial activities of retail enterprises;
- to analyze and assess the effectiveness of commercial activity of LLC ALLO
- develop ways to improve the efficiency of commercial activity of LLC ALLO

Research methods: Systematic approach, comparative and logical analysis; survey, observation, grouping, mathematical-economic methods, STEEP analysis

Information base study: the work of national and foreign economists, ALLO MMC's economic indicators, internet resources,

Research restrictions: The lack of information received from the company has created a number of difficulties

Research results:

- to expand the range by introducing new product groups
- to improve the quality of customer service, through staff development.
- introduce electronic control
- conduct abc - analysis of groups of goods
- create your own online store

Scientific-practical significance of the results: spoke at international and national conferences on the results.

Key words: commerce, effectiveness, competitiveness, assortment, contract

İXTİSARLAR VƏ İŞARƏLƏR

AR -Azərbaycan Respublikası

MM- Mülkü Məcəllə

MMC-Məhdud Məsuliyyətli Cəmiyyət

MÜNDƏRİCAT

	Səh
GİRİŞ	7
I FƏSİL KOMMERSİYA FƏALİYYƏTİNİN TƏKİL EDİLMƏSİNİN NƏZƏRİ METODOLOJİ ASPEKTLƏRİ	10
1.1 Kommersiya fəaliyyəti alqı-satqı münasibətlərinin kompleks sistemi kimi	10
1.2 Kommersiya fəaliyyətinin səmərəli təşkilinin qiymətləndirilməsinin metodikası	17
1.3 Ticarət müəssisəsinin kommersiya fəaliyyətinin səmərəli təşkili istiqamətləri	23
II FƏSİL TİCARƏT MÜƏSSİSƏSİNİN KOMMERSİYA FƏALİYYƏTİNİN TƏHLİLİ	27
2.1 “ALLO” MMC ümumi xarakteristikası və idarəetmə strukturu	27
2.2 “ALLO” MMC –nin əsas iqtisadi göstəricilərinin təhlili	33
2.3 Pərakəndə ticarət müəssisəsinin kommersiya fəaliyyətinin marketinq tədqiqi.....	40
III FƏSİL “ALLO” MMC-də KOMMERSİYA FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ VƏ SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI YOLLARI	51
3.1 Müəssisədə kommersiya fəaliyyətinin təkmilləşdirilməsi yolları	51
3.2 Internet-magazanın yaradılması müəssisədə kommersiya fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm vasitə kimi	57
3.3 NƏTİCƏ VƏ TƏKLİFLƏR	63
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI	66
ƏLAVƏ	69
Cədvəllər siyahısı	70
Şəkillərin siyahısı	70

GİRİŞ

Müəssisənin kommersiya fəaliyyəti dedikdə malların yaradılması, istehsalı və istehlakçıya çatdırılması sahəsində şirkətin kompleks fəaliyyəti nəzərdə tutulur. Kimmersiya fəaliyyətinin əsas məqsədi ticarət xidmətləri vasitəsilə istehlakçı tələbinin yüksək səviyyədə təmin edilməsilə mənfiət əldə etməkdir. Bu məqsəd bazarda baş verən dəyişikliklərə vaxtında və çevik cavab verməyi tələb edir. Malların satışını elə təşkil etmək lazımdır ki, hər bir kommersiya əməliyyatı ən yüksək rentabellik səviyyəsini təmin etsin, ticarət riski minimuma endirilsin, müəssisənin bazarda mövqeyi gücləndirilsin və bu müəssisənin əsas kontragentlərinin etibarını artırınsın. Kimmersiya fəaliyyətinin səmərəli təşkili müəssisənin maliyyə möhkəmliyini və onun rəqabətqabiliyyətliliyini təmin edir. Kimmersiya fəaliyyətinin səmərəli olması üçün müəssisələr ticarət-texnoloji və ticarət-təşkilati prosesin bütün çatışmamazlıqlarını müəyyən edə və onları vaxtında aradan qaldırmagi bacarmalıdır.

Beləliklə, kommersiya fəaliyyətinin həyata keçirilməsində əsas rol onun düzgün və səmərəli təşkil edilməsinin üzərinə düşür. Təşkil etmə -vahid bir sistemin elementləri arasındaki əlaqələrin formalaşmasına və inkişafına aparan bir sıra əməliyyat və proseslərin məcmuusudur. Bu əsasda müəyyən fəaliyyət qanuna uygunluğu və elementlərin qarşılıqlı təsirləri ilə xarakterizə olunan kommersiya fəaliyyəti təşkil edilir.

Mövzunun aktuallığı. Məlumdur ki, əmtəə bazarında müəssisənin kommersiya fəaliyyətinin səmərəli təşkili iqtisadi münasibətlərin əsas subyektləri kimi firma ilə istehlakçılar arasında qarşılıqlı təsir sisteminin ən mühüm elementlərindən hesab olunur. Bu baxımdan istər ticarət istərdə də istehsal sferasında fəaliyyət göstərən bütün firmalar ugur əldə etmək üçün kommersiya fəaliyyətinin səmərəli təşkil olunmasına diqqət etməli oldugunu anlayırlar. Kimmersiya fəaliyyəti anlayışı cox genişdir və özündə bir cox istiqamətləri – satınalmalar üzrə işgüzar danışqların aparılması, çeşid müxtəlifliyinin formalaşdırılması, mal ehtiyatlarının idarə edilməsi, satış və reklam fəaliyyəti və s. özündə ehtiva edir. Biznesi ugurlu davam etdirmək

üçün bu istiqamətlərin hər biri üzrə daimi olaraq effektivliyin də artırması əsas şərtlərdəndir. Bu baxımdan dissertasiya işinin mövzusu aktualdır.

Problemin qoyuluşu və öyrənilmə səviyyəsi; Müəssisədə kommersiya fəaliyyətinin səmərəli təşkilinə, idarəedilməsinin aktual problemləri həm vətən, həm də xarici alimləri tərəfindən geniş tədqiq olunmuşdur. Azərbaycan alimlərindən prof. İ.Ə. Feyzullayev, prof. K.P.Paşayev, prof. A.H.Səmədov, prof. T.C. Məmmədov, dos. Allahverdiyeva M.A, dos. K.S.Cabbarova və s. xarici alimlərdən Braqin L.A, Valeviç R.P., Davıdova Q.A, Qrebnev A.I., Yakovlev, Q. A və başqalarını göstərmək olar. Qloballaşan iqtisadiyyatın hazırkı durumunda daim inkişaf edən və innovasiyalara meyilli kommersiya fəaliyyətinin hələ də öyrənilməli və tədqiq olunmalı bir çox problemləri mövcuddur.

Tədqiqatın məqsədi və vəzifələri Tədqiqatın məqsədi pərakəndə ticarət müəssisəsinidə kommersiya fəaliyyətini təhlil etmək və onun səmərəli təşkil edilməsi sahəsində tövsiyyə xarakterli təkliflər verməkdən ibarətdir. Bu məqsədə çatmaq üçün dissertasiya işində aşağıdakı vəzifələri yerinə yetirməsi nəzərdə tutulmuşdur.

- + kommersiya fəaliyyətinin nəzəri –konseptual əsaslarını öyrənmək;
- + müəssisələrdə kommersiya fəaliyyətinin səmərəli təşkilinin əsas istiqamətlərini ümuiləşdirmək;
- + ALLO MMC magazalarının əsas xüsusiyyətlərini, təşkilati –struktur quruluşunun xarakteristikasını vermək və iqtisadi təsərrüfat göstəricilərini təhlil etmək;
- + müəssisədə mal çeşidlərinin formallaşmasının təhlili və rəqib şirkətlərlə müqayisəli təhlil etmək ;
- + kommersiya fəaliyyətinin səmərəliliyinin artırılmasında internet magazanın yaradılması mühüm vasitə kimi qiymətləndirmək;
- + pərakəndə ticarət müəssisəsində kommersiya fəaliyyətinin daha yaxşılaşdırılması üzrə tövsiyyə xarakterli təkliflər hazırlamaq.

Tədqiqatın obyekti və predmeti . Tədqiqat obyekti kimi Sumqayıt şəhərində yerləşən əsasən pərakəndə satış sektorunda stasionar və mobil telefon, kompüter və aksesuarlarının satışı üzrə fəaliyyət göstərən “ALLO” Məhdud Məsuliyyətli

Cəmiyyətinin statistik və hesabat materialları seçilmiştir. Tədqiqatın predmeti isə bu müəssisədə kommersiya fəaliyyətinin təşkilidir.

Tədqiqat metodları: Dissertasiya işinin yerinə yetirilməsində iqtisadi təhlil metodundan istifadə edilmişdir. Bununla yanaşı müşahidə, qruplaşdırma, riyazi-statistik, SWOT təhlil və sorğu metodlarından da istifadə olunmuşdur.

Tədqiqatın informasiya bazasını kommersiya sahəsində elmi araşdırımlar aparan Azərbaycan və xarici mütəxəssislərin elmi əsərləri, hüquqi-normativ aktlar təşkil edir. Əsasən də i.e.d.Feyzullabəyli İ.Ə, i.e.d.K.P. Paşayev, i.e.d. Y.V.Qunyakovun elmi sərləri, eləcə “ALLO” MMC –nin maliyyə hesabatları, şirkətin apardığı marketinq tədqiqatları və menecerlərinin keçirdikləri sorgular, internet resurslardan istifadə edilmişdir.

Tədqiqatın məhdudiyyətləri: Tədqiqatın aparılması zamanı yaranan əsas çətinliklərdən biri bu sahədə azərbaycan dilində yazılmış yeni, müasir dövrlə ayaqlaşan ədəbiyyat və şirkət tərəfindən verilən məlumatların yeterli olmamasıdır.

Nəticələrin elmi-praktiki əhəmiyyəti ondadır ki, şirkətin təşkilati –struktur quruluşunun xarakteristikasını və iqtisadi təsərrüfat göstəriciləri, mal çeşidlərinin formallaşmasının və rəqib şirkətlərlə müayisəli təhlili aparılmaqla müəssisənin kommersiya fəaliyyətinin səmərəliliyinin artırılması yolları gösterilmiş, satışın həcmini artırmaq, məhsul və müəssisə haqqında reklam kompaniyası keçirilməsi əqsədilə internet magazanın yaradılması üçün lahiyə işlənib hazırlanmış və təklif kimi şirkətə verilmişdir. Bundan əlavə dissertasiya işininin nəticələri barədə elmi –praktik konfransda çıxış edilmişdir.

Dissertasiya işinin strukturu və həcmi. Dissertasiya işi giriş, üç fəsil, 8 paraqraf və ədəbiyyat siyahısından ibarət olmaqla 70 səhifə həcmindədir. İşdə 3 şəkildən 15 cədvəllərdən, Azərbaycan və xarici dildə ədəbiyyat siyahısından istifadə edilmişdir.

FƏSİL 1. KOMMERSİYA FƏALİYYƏTİNİN TƏKİL EDİLMƏSİNİN NƏZƏRİ

METODOLOJİ ASPEKTLƏRİ

1.1 Kommersiya fəaliyyəti alqı-satqı münasibətlərinin kompleks sistemi kimi

Müasir iqtisadi mühitin əsas tələblərindən ölkədə orta və kişik sahibkarlıq strukturlarının effektiv fəaliyyət göstərməsi və inkişafı etdirilməsidir. Bu konteksdən də kommersiya fəaliyyətinə bazar iqtisadiyyatının hazırkı mərhələsində getdikcə daha da əhəmiyyətli hala gəldiyi müşahidə olunur.

Müəssisənin kommersiya fəaliyyətinə iqtisadi və sosial məsələləri geniş əhatə edən xarici mühitlə birlikdə yanaşılmalıdır, yəni bu yanaşma bazar münasibətlərinin Azərbaycan modelinə əsaslanmalıdır. Başqa sözlə desək, kommersiya fəaliyyəti iqtisadi reallıqla ayaqlaşmalıdır.

“Kommersiya” anlayışı azərbaycan dilinə latin dilindən daxil olubdur ki, bunun da tərcüməsi “ticarət” deməkdir. Bu baxımdan yanaşıldıqda kommersiya daha dar məna kəsb edir və kommersiya fəaliyyətinin mahiyyətini tam əks etdirmir.

Müasir dövrdə ticarət dedikdə əvvələn əmtəənin pul ilə mübadiləsi, ikinci bir tərəfdən iqtisadiyyatın bir sahəsi, üçüncüüsü isə əmtəə və xidmətlərin alqı-satqısına yönəlmış fəaliyyət növü kimi başa düşülür. “Kommersiya” termini düşünürəm ki, daha çox ticarətin üçüncüü, yəni alqı-satqı əməliyyatlarına yönəlmış fəaliyyətidir.

Kommersiya fəaliyyətinin müxtəlif aspektlərinə müxtəlif cür yanaşmalar mövcuddur. Prof. L.V.Osipova öz dərsliyində kommersiya fəaliyyəti iqtisadi anlayış kimi ticarətə nisbətən daha genişdir, çünkü ticarətin əsasını kommersiya təşkil etsə belə, bütün kommersiya fəaliyyətinə təkcə ticarət kimi baxıla bilməz» (Osipova, 2005 s. 44).

Rus alimi prof. V.A.Abçuk kommersiyanın əsas obyekti kimi alqı-satqı nöqteyi nəzərindən yanaşaraq burada menecment, sahibkarlıq, dəqiqlik hesablamalar, pul münasibətləri və onun hüquqi əsasını önə çəkərək özünün “Kommersiya” dərsliyində “kommersiya alqı-satqı fəaliyyətinin təmin edilməsi sahəsi olub, hüquqi normalar əsasında maksimum gəlir əldə etmək üçün hesablaşmaların aparılması kimi dəyərləndirilir” fikrini irəli sürmüştür.

Rusyanın Sibir Federal Universitetinin professoru Y. V. Günyakov bu anlayışları tamamlayaraq kommersiya fəaliyyətinin konsepsiyasını təqdim edir – O, kommersiya fəaliyyətini qarşılıqlı mənfeət əldə etmək məqsədilə alqı-satqı münasibətlərinin məcmuu kimi görür (Ö.B. Гуняков, 2016. –104 c)

Kommersiya fəaliyyətinin məqsədi – mənfeətin əldə olunmasından ibarətdir ki, bu da ancaq aliciların çoxsaylı tələbatlarının tam həcmidə və keyfiyyətli ödənilməsi zamanı əldə edilə bilər (K.P.Paşayev, P.T.Xudiyeva, G.Ə.Əzizova və b. , 2010, s. 20).

Kommersiya fəaliyyəti - cari və perspektiv dəyişiklikləri nəzərə almaqla əhali tələbatının tam, keyfiyyətli və vaxtında təmin olunması və mənfeətin əldə edilməsi məqsədilə alqı-satqı proseslərinin həyata keçirilməsinə yönəldilmiş mürəkkəb operativ-təşkilati bir sistemdir. Bu, elə bir fəaliyyətdir ki, kommersiya dövriyyəsinin bütün iştirakçılarına ticarət sövdələşmələrinin reallaşdırılmasının bütün mərhələlərində qarşılıqlı faydalılığı nəzərə almaqla bir-biri ilə uğurlu əlaqədə olmaq imkanı verir. Məhz kommersiya fəaliyyəti istehsalın səmərəli inkişafına imkan yaradır və onun həcmlərinin və perspektiv istiqamətlərinin formallaşmasına öz təsirini göstərir. O, daha çox dərəcədə sənaye firmasının iqtisadi vəziyyətini, bazarın dəyişkən hallarını nəzərə almaqla onun kommersiya uğurunu müəyyən edir (K.P.Paşayev, P.T.Xudiyeva, G.Ə.Əzizova və b. , 2010, s. 20).

Ticarət müəssisəsinin kommersiya fəaliyyəti ticarət-təşkilati əməliyyatlar kompleksinin yerinə yetirilməsini, eləcə də bu əməliyyatların idarə edilməsini nəzərdə tutur. Bu isə kommersiya əməliyyatlarının təşkili və texnologiyası məsələlərinin nəzəri və praktik bilgilerinə əsasən həyata keçirilməlidir. İstehlak bazarında kommersiya prosesləri əmtəə və xidmətlərin alqı-satqı proseslərinə xidmət göstərir. Bu proseslərin fəaliyyət göstərməsi üçün qarşılıqlı və davamlı fəaliyyətlərin təşkilati, sosial və hüquqi aspektlərini özündə əks etdirən kommersiya xarakterli proseslərin (bazarın öyrənilməsi və mallara olan tələbatın müəyyənləşdirilməsi, tədarükünün tapılması, müqavilənin bağlanması və onun şərtlərinin yerinə yetirilməsi, aliciların tapılması və s.) həyata keçirilməsi vacib məsələlərin-dəndir. Kommersiya fəaliyyəti vasitəsilə istehsalçılarla istehlakçılar arasında

əlaqələr qurulur. Bu proses zamanı həyata keçirilən əməliyyatlar kommersiya xarakteri daşıyır və ticarət müəssisələrinin fəaliyyətinin səmərəliliyinə təsir göstərir.

Kommersiya fəaliyyəti hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşgul olan fiziki şəxslər tərəfindən həyata keçirilir, əmtəə və xidmətlər bazarda təsərrüfat əlaqələrində olan subyektlər arasında ilə mübadilə əməliyyatlarını təmin edir. Kommersiya fəaliyyəti qanunvericilikdə əks olunan hüquqi və normativ aktlar vasitəsilə həyata keçirilir

Kommersiya fəaliyyəti sahəsində ugur əldə etmək üçün zəruri bilik, təcrübə, maddi vəsaitələrə və müəyyən psixoloji keyfiyyətlərə malik olmalıdır.

Kommersiyanın ilkin elementi –ticarət müəssisəsidir. Təsərrüfat subyekti kimi o istehlakçıların tələbatını ödəmək və eləcə də mənfəət əldə etmək məqsədilə malların satınalmalarını, saxlanmasını və satışını həyata keçirir.

Ticarət (kommersiya) müəssisəsi – təsərrüfat və hüquqi müstəqilliyə malik olan, malların alqı-satqı yolu ilə istehsalçıdan istehlakçıya yönəldilməsini həyəta keçirən və bazarda təmsil olunan insanların tələbatlarının təmin edilməsi vəsitəsilə öz şəxsi maraqlarını realizə edən tədavül səhəsinin əsas elementidir

Ticarət müəssisəsində kommersiya fəaliyyətinin effektivliyi dedikdə, ticarət proseslərinin operativ idarəedilməsi nəzərdə tutulur. Ticarət müəssisəsinin əsas funksiyası malların istehlakçıya satılmasından ibarətdir ki, bu da əmtəənin dəyərinin dəyişilməsi ilə müsəyət olunur. Bu funksiyani reallaşdırmaqdən ötəri ticarət müəssisəsi aşağıdakı vəzifələri yerinə yetirir:


- istehlakçı tələbini öyrənmək;
- əmtəənin isehsal yerindən istehlak yerinə çatdırmağı təşkil etmək
- əmtəənin saxlanmasını təmin etmək;
- müvafiq xidmətlərin göstərilməsi .

Kommersiya qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağıdakı prinsipləri nəzərə almalıdır:

- ⊕ prioritətləri müəyyənləşdirilməsi;
- ⊕ kommersiyanın marketinqlə ayrılmazlığı;

- + bazarın tələblərinin daim dəyişməsi ;
 - + çeviklik və vaxtında bazar dəyişikliklərinə adaptasiya etmək;
 - + idarə heyətinin şəxsi təşəbbüsü

Şək 1. Əmtəə və xidmətlər bazarında kommersiya fəaliyyətinin kompleks vəzifələri



Мэнбэ: Журнал «Маркетинг в России и за рубежом» mayriz.ru

Kommersiya qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağıdakı prinsipləri nəzəre almalıdır:

- prioritetləriin müəyyənləşdirilməsi;
 - kommersiyanın marketinqlə ayrılmazlığı;
 - bazar tələblərinin daim dəyişməsi ;
 - çeviklik və vaxtında bazar dəyişikliklərinə adaptasiya olunmaq;
 - idarə heyətinin səxsi təsəbbüsü .

Malların alış məqsədindən asılı olaraq ticarət 2 yerə ayılır:

- topdansatış ticarət - malların sonradan təkrar satışı və ya təyinatı üzrə istifadəsi məqsədilə satışıdır;
- pərakəndə ticarət- sahibkarlıq fəaliyyəti ilə əlaqəsi olmayan şəxsi, ailə və ev təsərrüfatlarının istifadəsi üçün istehlakçılara malların satışı və xidmətlərin göstərilməsidir.

Pərakəndə ticarət malları topdan ticarət vasitəcılərindən və istehsalçılarından alır və onları son istehlakçıya çatdırır. Pərakəndə ticarət - şəxsi istifadə üçün nəzərdə tutulmuş, istehlakçılara malları və xidmətləri satan kompaniyalar, obyektlər və s. ibarətdir ki, onlar istehsal və alıcıları birləşdirən, bölgü kanallarında sonuncu həqiqətdir. İstehsal firmaları malları hazırlayır və topdan və ya pərakəndə ticarətlə məşğul olan firmalara satır. Topdan firmalar bu malları pərakəndə ticarətə, onlar isə son istehlakçılara satır. Bəzi firmalar bir neçə mallar üzrə, digərləri isə geniş mal çeşidini əhatə edən mağazalar vasitəsilə pərakəndə ticarəti həyata keçirir. Digər firmalar isə univermaqlar və kataloqlar üzrə pərakəndə ticarəti həyata keçirir və s.(Məmmədov T.C, 2006 , s.11)

Topdan ticarəti pərakəndə ticarətdən fərqləndirən əsas əlamətlər aşağıdakılardır:

- topdan ticarət əqdlərinin həcmi, bir qayda olaraq, genişdir;
- topdan ticarət müəssisəsinin xidmət zonası, adətən genişdir;
- ticarət müəssisəsinin yerləşdiyi yerə az əhəmiyyət verilir (Ağamalıyev M.Q., Şükürov T.Ş. səh.34)

Topdansatış ticarət sahibkarlıq fəaliyyətinin əsas həlqəsi kimi hazırkı dövrdə dinamik olaraq inkişafdadır. Belə ki, iqtisadiyyatın digər sektorları və xidmət sferaları ilə intensiv integrasiyaya malik olan topdansatış ticarət ölkə iqtisadiyyatında cox böyük əhəmiyyət kəsb edir.

Topdansatış ticarət alqı-satqı əməliyyat iştirakçıları arasında sərbəst qarşılıqlı fəaliyyətin vacib həlqəsi olmaqla bu əməliyyatları böyük partiyada mallarla və iri həcmli idarəə həyata keçirir. Topdansatış ticarət, onun əsas prinsiplərinə əməl olunduğu zaman geniş inkişafa malik ola bilər:

✚ bazara cıxarılan mal kütləsi ilə istehlakçıların alıcılıq qabiliyyətli tələbini ifadə edən nagd pul kütləsi arasında tarazlığın əldə olunması, yəni topdansatış ticarətin fəaliyyəti üçün resurs bazasının yaradılması;

✚ ugurlu ticarət sövdələşmələri həyata keçirmək məqsədilə müstəqil olaraq kontragentləri seçməyə və ticarət əməliyyatlarını formalasdırmağa imkan verən bazar infrastrukturunun zəruri ünsürlərinin yaradılması;

✚ topdansatış ticarətin bütün etaplarında maddi və mənəvi stimullaşdırma, məsuliyyət elementlərini özündə ehtiva edən və istehlakçı tələbatlarının ödənilməsinə, yüksək gəlir əldə olunmasına yönəldilən maliyyə-dəyər sisteminin formalasdırılması. (K.P.Paşayev, P.T.Xudiyeva, G.Ə.Əzizova və b. , 2010, s. 75).

Əmtəələrin topdansatış ticarət müəssisələri həm də reklam və stimullaşdırma sahəsində də fəaliyyət göstərirler. Təyinat vasitələrindən asılı olaraq reklam və stimullaşdırıma qiymət və qeyri-qıymət xarakterli ola bilər.

Müştəriyə təsiretməsinə görə reklam və stimullaşdırma fərqlənir:

✚ satışın ümumi həvəsləndirilməsi vasitələri - birbaşa ticarət təşkilatının reklamı, ucuz qiymətlərlə satış və s;

✚ seçim vasitələri -alıcıların diqqətini cəlb etmək üçün məhsulun yerləşdirilməsinə ehtiyac olduqda (bazara cıxarılan yeni məhsullar) istifadə olunur;

✚ fərdi stimullaşdırma vasitəsi-malın ümumi kütləsində (məsələn, müəyyən bir məhsulun satış həcminin azalması halında) məhsulun yerləşdirilməsinə ehtiyac olduqda istifadə olunur.

Stimullaşdırma üçün vəsaitlər həyata kecirilən vəzifələrdən asılı olaraq strateji məqsədlərə nail olmaq spesifik və yaxud da birdəfəlik kommersiya məslələrini həll etməyə ayrıılır.

Satışın stimullaşdırılmasının kommersiya fəaliyyətinin digər elementləri ilə əlaqəli olması da vacibdir. Satışı təşviq etmək qərarına gəldikdə, ticarət təşkilatı uyğun bir program hazırlamalıdır ki, bu da özündə aşağıdakıları ehtiva etməlidir:

- ✚ müəyyən məqsəd və vəzifələri müəyyənləşdirmək,
- ✚ stimullaşdırmanın lazımı forma və vasitələrini seçmək,
- ✚ ilkin sınaq və təcrübədə reallaşdırılmasını təşkil etmək,

- ⊕ onun həyata keçirilməsinə nəzarəti təmin etmək,
- ⊕ əldə edilmiş nəticələri qiymətləndirmək.

Əmtəə bazarında istehsalçılarla istehlakçılar, satıcılarla alıcılar arasında qarşılıqlı münasibətlər yaranır. Bazar- müəyyən kommersiya fəaliyyətləri və münasibətləri sistemini özündə əks etdirən əmtəə-pul mübadiləsi sferasıdır. (Məmmədov T.C 2006 , s 21)

Bazar prosesləri və kommersiya bir biriləri ilə qarşılıqlı və sıx bağlıdır. Bazar mühitində dəyişikliklər kommersiya fəaliyyətində də dəyişikliklərə gətirib çıxarır. Bu baxımdan kommersiyya muxtariyyata malik olmalı və bazarda baş verən dəyişikliklərə vaxtında uyğunlaşmalıdır. Kommersiya fəaliyyəti sahəsində həyata keçirilən transformasiyalar bir sıra halları nəzərə almalıdır:

- ⊕ makro- və mikro mühitin bütün elementləri yeni iqtisadi şəraitdə vahid və mükəmməl mexanizm kimi işləməlidir;
- ⊕ iqtisadi dəyişikliklər, əhalinin mentaliteti və istehlakçı davranışısı;
- ⊕ bazar dəyişiklikləri dünya təcrübəsinə əsaslanan iqtisadi proseslər və bazar prinsipləri ilə birlikdə həyata keçirilməlidir.

Kommersiya fəaliyyətinin ugurla həyata keçirilməsi ticarət müəssisələri tərəfindən əmtəə və xidmətlər bazarındaki situasiyanı xarakterizə edən informasiyaların daimi təhlili və uçotu aparılmadan qeyri-mümkündür. Bunu kommersiya informasiyası adlandırmaq qəbul olunmuşdur. Buraya aşağıdakılar haqqında informasiyaları aid etmək lazımdır:

- ⊕ alıcılar və alış motivləri ;
- ⊕ bazarın əmtəəyə qarşı tələbi;
- ⊕ bazar konyunkturu;
- ⊕ konyunktur mühit;
- ⊕ ticarət müəssisəsinin potensial imkanları və onun rəqabət qabiliyyətliliyi (K. Paşayev ,2010, s 43).

Yuxarıda dediklərimizi umumiləşdirərək belə nəticəyə gəlmək olar ki, kommersiya fəaliyyəti özündə mənfəət əldə etmək məqsədilə əmtəə və xidmət bazarında bir sıra təşkilati-təsərrüfat əməliyyatlarının və alqı-satqı aktlarının məcmuusunu ehtiva

edir. Bu zaman kommersiya əməliyyatlarının subyektləri kimi hüququ statusu olan ticarət müəssisələri çıxış edir. Bu müəssisələrin fəaliyyəti prosesində bu işin prinsipləri müəyyənləşdirilir, konkret vəziyyətə ən uyğun şəkildə həyata keçirilmə forması və üsulları seçilir, iqtisadi tənzimləmələr və nəzarətlər təkmilləşdirilir. İstehlak bazarında kommersiya fəaliyyətinin obyekti kimi mal və xidmətlər çıxış edir.

1.2. Kommersiya fəaliyyətinin səmərəli təşkilinin qiymətləndirilməsi metodikası

Seçilən inkişaf strategiyasından və tətbiq olunma üsullarından asılı olmayaraq, hər bir kommersiya strukturunun əsas məqsədi mənfəət əldə etməkdir. Belə ki, keçirilən hər bir kommersiya əməliyyatı şirkətə müsbət maliyyə nəticəsi əldə etməsinə səbəb olmalıdır. Beləliklə, kommersiya fəaliyyəti ticarət təşkilatının işinin yekun nəticələri ilə six bağlıdır-kommersiya fəaliyyəti nə qədər səmərəli həyata keçirilərsə, nəticələr də o qədər yaxşı olar və əksinə. Buna görə müəssisədə kommersiya fəaliyyətinin fasiləsizliyini təmin etməklə yanaşı, həm də mütamadi olaraq onun effektivliyini də qiymətləndirmək lazımdır. Bu "zəif nöqtələrin" vaxtında müəyyənləşdirilməsinə, şirkətin kommersiya fəaliyyətinin təkmilləşdirilməsinə və onun effektivliyinin artırmasına yönəlmış tədbirlərin işlənib hazırlanmasına imkan verəcəkdir.

Kommersiya fəaliyyətinin yekun nəticələlərindən asılıqlarına baxmayaraq, bir şirkətin kommersiya fəaliyyəti yalnız müsbət maliyyə nəticələri ilə ölçülə bilməz. Buna görə firmانın kommersiya fəaliyyətinin effektivliyini qiymətləndirmək üçün hər bir kommersiya istiqamətinin ayrılıqda effektivliyinin qiymətləndirməsi vacib məsələlərdəndir.

Hal-hazırda kommersiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsinin vahid göstəricilər sistemi yoxdur. Buna görə də kommersiya fəaliyyətinin mahiyyəti və məzmununu əks etdiriən hər bir elementin səmərəliliyini müəyyən etməklə onun effektivliyini qiymətləndirmək daha məqsədəuygundur.

Ticarət təşkilatının müqavilə işinin effektivliyini qiymətləndirərkən, təkcə mal-göndərənlərlə və müştərilərlə bağlanmış müqavilələrin sayı deyil, həm də onların keyfiyyəti, yəni müqavilə şərtlərinin təşkilat üçün nə dərəcədə əlverişli olduğu qiymətləndirilir, tərəfdaşlar və təşkilatın özü tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsinin monitoringinin dərəcəsi və üsulları da öyrənilir.

Əlverişli müqavilə şərtləri dedikdə, əsasən sövdələşmə zamanı şirkətin xərclərini azaltmaq, maliyyə çətinlikləri zamanı vaxt qazanmaq, mallara görə ödənişlərlə bağlı riskləri azaltmaq və s. başa düşülür. Buna görə əsl kommersant daha yaxşı nəticələr əldə etməyə imkan verəcək ən əlverişli şərtlərlə müqavilə baglamaga çalışmalıdır. Bununla yanaşı, bir tərəf üçün əlverişli olan şərtlər, digər tərəf üçün çox da əlverişli olmaya bilər. Müqavilə həmişə bir kompromisdir, bir tərəf müqavilənin bir hissəsində öz şərtlərini diktə etmək imkanı qazanmaq üçün müqavilənin digər bir hissəsində qarşı tərəfə güəştə gedir. Buna görə, müqavilə işinin səmərəliliyini qiymətləndirmək üçün, sövdələşmədən əldə edilən mənfəəti sövdələşmənin dəyəri ilə əlaqələndirmək, müqavilənin şərtləri ilə nəzərdə tutulan xərclərin nə dərəcədə məqbul olduğunu əsaslandırmaq lazımdır.

Satınalmalar üzrə təhlilin əsas göstəricisi satınalmaların həcmi hesab edilir. Buna görə də ticarətdə bu istiqamətin səmərəliliyi qiymətləndirilərkən ilk növbədə satınalmaların ümumi həcmi və strukturu təhlil edilməlidir. Satınalmaların həcmiinin strukturu həm mal cəsidiñə görə, həm də hər bir malgöndərənə görə təhlil edilməlidir.

Malgöndərənlərlə işin səmərəliliyinin əsas göstəricisi kimi həm də müəssisənin əsassız və ya gecikdirilmiş kreditor borclarının olmaması da hesab edilir. Belə ki, mallara və ya göstərilən xidmətlərə görə vaxtı vaxtında ödənişlərin həyata keçirilməsi müəssisənin maliyyə durumunun möhkəm olmasına dəlalət edir ki, bu da onun etabarlı tərəfdaş kimi xarakterizə edir. Bu da sonunda kommersiya şirkətinə yeni kreditlərin götürülməsinə və yaxud mallara və xidmətlərə görə ödənişlərdə vaxtin uzadılması kimi üstünlükler əldə etməsinə şərait yaratmış olur.

Satınalma fəaliyyətinin əsas istiqamətlərindən biri də cəsidiñə formalaşmasıdır. Bu fəaliyyət istiqamətinin səmərəliliyi isə ilk növbədə cəsidiñə rentabelliyi ilə ölçülür.

Çeşidin rentabelliyi deyərkən, təsərrüfat subyektinin planlaşdırıldığı mənfəəti təmin edən çeşid dəsti nəzərdə tutlur.

Ticarət müəssisəsinin mal çeşidinin vəziyyəti aşağıdakı xüsusiyyətləri özündə əks etdirir:

Çeşid genişliyi – ticarət çeşidinə daxil olan mal qrupları və ya yarımqruplarının sayı.

Çeşid dərinliyi – müəssisənin mal çeşidlərinin qrup və ya yarımqruplarına daxil olan növlərin sayı.

Çeşidin stuktur – çeşid daxilində mal qruplarının, yarımqruplarının, növ müxtəlifliyinin nisbəti .

Çeşidin tamlığı -malların faktiki mövcudluğunun müəyyən edilmiş siyahısına uyğunluğudur.

Çeşidin sabitliyi (stabilliyi) – çeşidləri siyahısında göstərilən malların növ və yarımnövlərinin fasıləsiz təmini

Çeşidin yenilənməsi – müəssisənin çeşid siyasetinə uygun olaraq mal çeşidlərinin müxtəlif növləri ilə yenilənməsi (Məmmədov T.C., 2006, s 197-198).

Ticarət müəssisəsində malların satınalmalar üzrə kommersiya fəaliyyətinin əsas tərkib hissələrindən biri də mal ehtiyatlarının idarə edilməsidir. Firmanın fəaliyyətinin səmərəliliyi mal ehtiyatlarının savadlı və rasional idarə edilməsindən bir-başa asılıdır. Mal ehtiyarlarının idarəedilməsinin səmərəliliyinin qiymətləndirilməsi kriteriyası onların tədavül vaxtıdır. Tədavül vaxtının əsas göstəricisi isə, mal dövriyyəsi sürətidir. malların dövretmə süvrəti iki əsas göstərici ilə müəyyənləşdirilir.

- 1) mal dövriyyəsinin gün hesabı ilə sürəti;
- 2) dövretmə sayına görə mal dövriyyəsinin sürəti.

Mal ehtiyatlarının kəmiyyəti daim dəyişkən, yəni dinamik olduğuna görə onu təhlil edərkən və planlaşdırarkən nisbi kəmiyyətdən, yəni müəyyən dövr-zaman kəsiyində dövretmə sayı (dəfə hesabı ilə) və dövretmənin gün hesabı ilə sayından istifadə olunur.

Gün hesabı ilə dövriyyə sürəti mal ehtiyatlarının neçə gündən bir dövr etməsini göstərir aşağıdakı düsturla müəyyən edilir :

$$D_g = \frac{O_e \times G}{M_e} , (1.1)$$

burada D_g – gün hesabı ilə dövriyyə sürəti, O_e – orta mal ehtiyatı, G – dövrün günlərinin sayı, M_d – mal dövriyyəsidir.

Bu göstərici nə qədər az olarsa müəssisə üçün bu daha yüksək səmərə deməkdir və cari aktivlərin likvidli hissəsinə o qədər az vəsait qoyuluşu deməkdir.

Mal ehtiyatlarının idarəedilməsinin tərkibinə aşağıdakılardır:

- + mal ehtiyatlarının,
- + sifariş edilən mal partiyalarının optimal ölçüsü
- + malların gətirilməsi tezliyinin müəyyənləşdirilməsi (İ.Ə.Feyzullabəyli ,2007 s 33).

Kommersiya müəssisəsində sifariş olunan mal partiyasının və mövcud mal ehtiyatlainın optimal həcmi müəyyən bir müddətə, məsələn, bir ay müddətində satış həcmindən hesablamaq daha məqsədəuygundur. Bununla bərabər müştərilərdən alınan sifarişlərin, anbarı sahəsinin, nəqliyyat və saxlanma xərclərinin də nəzərə alınması vacib məsələlərdəndir.

Kommersiya fəaliyyətinin bu istiqamətdə səmərəliliyini qiymətləndirmək üçün satınalmalara cəkilən xərclərin əsaslandırılmaq lazımdır. Bunun üçün satın alınan malların realizasiyası zamanı əldə edilən mənfəətin xərclərə nisbətini, başqa sözlə xərclərin rentabelliyi müəyyən edilməlidir.

Beləliklə mal ehtiyatlarının idarəedilməsi istiqaməti üzrə commersiya fəaliyyətinin səməmrəliliyi təkcə mal ehtiyatlarının tədavül vaxtından deyil, həm də malların alışi ilə əlaqədar cəkilən xərclərin rentabelliyinindən də asılıdır.

Malların satışı üzrə commersiya fəaliyyətinin effektivliyini qiymətləndirərkən, həm bağlanmış müqavilələrin sayı, hər birinin müqavilənin strukturunu, debitor borcları, müştəri məmnuniyyətinin dərəcəsi də təhlil edilməlidir.

Satış fəaliyyətinin səmərəliliyi müəssisənin tətbiq etdiyi qiymət siyasetindən asılıdır. Qiymət siyasetinin effektivliyini qiymətləndirərkən firmalar satış qiymətlərinin dinamikasını və səviyyəsini öyrənir və aşağıdakı göstəriciləri müəyyənləşdirirlər:

- + dövr ərzində müəssisənin ümumi gəliri;
- + müəssisə tərəfindən qəbul edilmiş ticarət əlavəsinin orta səviyyəsi;
- + mal qruplarının qiyməti üzrə ticarət əlavəsinin səviyyəsi;
- + ticarət əlavəsində mənfəətin və onun xüsusi çəkisi;
- + malların satışı üzrə xərclərinin məbləği və ümumi gəlir məbləğində onların xüsusi çəkisi.

Müəssisənin qiymət siyasətində, endirimlər və ya güzəştlər nəzərdə tutulmuşsa, o zaman təşkilatın məqsədləri baxımından onların istifadəsinin effektivliyini də qiymətləndirmək lazımdır. Güzəştlərin tətbiqinin əsas məqsədi satışların artırılmasıdır, çünki çox hallarda ticarət əlavəsindən əldə edilən mənfəət az olur və ticarət təşkilatları malların dövriyyəsindən daha çox mənfəət əldə edə bilərlər - malların tədavül vaxtının dövretmə sayı nə qədər çox olursa , o qədər də gəlir çoxalır. Buna görə, endirimlərdən istifadənin effektivliyini qiymətləndirmək üçün satış artımını müəyyənləşdirmək, həmçinin əlavə endirimlər zamanı satışdan alınan gəlirləri firmanın endirimsiz əldə edəcəyi mənfəətlə müqayisə etmək laşımıdır. Əgər nəticədə müəssisə daha çox mənfəət əldə edirə, deməli güzəştlərin tətbiqi məqsədə uyğun və effektivli hesab edilir.

Ticarət müəssisənin kommersiya fəaliyyətinin bir istiqaməti də reklam fəaliyyətidir. Reklam tədbirlərinin keçirilməsinin səmərəliliyini qiymətləndirərkən keciri-lən tədbirlər nəticəsində mal dövriyyəsinin artması; mənfəətin həcmiin artması, reklam xərclərinin məbləgi, reklam xərclərinin rentabelliyi təhlil edilir. Reklam fəaliyyətinin effektivliyini bir anda dəyərləndirmək çətindir belə ki, effekt birdən baş vermir, buna görə də reklam kompaniyasının keçirilməsi palanlaşdırılrukən xərclərin özünü dögrultmasını nəzərə almaq lazımdır.

Kommersiya fəaliyyətinin səmərəliliyinin dəyərləndirilməsi göstəricilərinə həm də dövriyyə vəsaitlərindən istifadənin rentabelliyi və dövriyyə vəsaitlərinin dövriyyə sürəti də aiddir. Dövriyyə vəsaitlərinin dövriyyə sürəti onlardan istifadənin effektivliyini xarakterizə edir.

Bu göstərici müəssisənin kommersiya fəallığı səviyyəsini müəyyən etməyə imkan verir. Kommersiya müəssisəsi aktivlərinin dövretmə səviyyəsi üzrə ümumi-ləşdirilmiş nəticə çıxarmaq (ümumi qiymətləndirmək) üçün aşağıdakı maliyyə əmsallarından istifadə etmək məqsədyönlüdür:

a) istifadə olunmuş məcmu aktivlərin dövretmə əmsalı. Bu, ticarət müəssisəsinin nəzərdən keçirilən vaxt kəsiyində aktivlərin dövretmə sayını xarakterizə edir. Bunu aşağıdakı düsturla müəyyən etmək daha əlverişlidir:

$$\Theta_d = \frac{M}{A}, \quad (1.2)$$

burada Θ_d - istifadə olunmuş aktivlərin dövretmə əmsalı, M -dövr ərzində satılan malların ümumi məbləği, A -həmin dövrdə istifadə olunmuş aktivlərin orta məbləğidir (orta xronoloji metodla hesablanır).

b) istifadə olunmuş məcmu aktivlərin gün hesabı ilə dövretmə sürəti. Bunu aşağıdakı düsturla hesablamaq olar:

$$IA_{ds} = \frac{A_{om} \cdot G_s}{O_{ms}} \quad \text{və yaxud} \quad IA_{ds} = \frac{G_s}{\partial_{iad}} \quad (1.3)$$

Burada, IA_{ds} - istifadə olunmuş məcmu aktivlərin dövretmə sürəti, A_{om} - dövr ərzində istifadə olunmuş aktivlərin orta məbləği, O_{ms} - orta günlük mal satışı, G_s - həmin dövrün günlərinin sayı, ∂_{iad} - istifadə olunmuş məcmu aktivlərin dövretmə əmsalıdır.

Kommersiya müəssisəsinin maliyyə vəziyyətinin xarakterizə edilməsi prosesində rentabellik səviyyəsinin ümumi qiymətləndirilməsi üçün bir neçə göstəricilərdən istifadə olunur. O cümlədən:

a) istifadə olunmuş məcmu aktivlərin rentabellik əmsalı (bunu iqtisadi rentabellik də adlandırmaq olar). Bu göstərici aşağıdakı düsturla hesablanır.

$$R_{ia} = \frac{Xm}{A_{od}}, \quad (1.4)$$

Burada R_{ia} -istifadə olunmuş cəmi aktivlərin rentabellik əmsalı, Xm - həmin dövrdə xalis mənfəətin məbləği, A_{od} - istifadə olunmuş aktivlərin orta dəyəridir.

b) mal ilə bağlı rentabellik əmsalı. Bu ümumiyyətlə, müəssisənin ticarət fəaliyyətinin rentabelliyini xarakterizə edir. Hesablanması:

$$\partial_r = \frac{Xm}{Md}, (1.5)$$

Burada ∂_r - rentabellik əmsalı, Xm - xalis mənfəətin məbləği, Md - mal dövriyyəsinin ümumi həcmidir (İ.Ə.Feyzullabəyli 2007, 159-160)

Ticarət müəssisəsinin kommersiya fəaliyyətinin effektivliyini xarakterizə edən göstəricilər sistemi özündə ehtiva edir:

- müəssisənin ümumi effektivlik göstəriciləri;
- əsas fondlardan, xüsusi kapitaldan və maddi-dövriyyə vəsaitlərdən istifadə effektivliyi;
- əmək qüvvəsindən istifadə effektivliyi və cari xərclər

1.3. Ticarət müəssisəsinin kommersiya fəaliyyətinin səmərəli təşkili istiqamətləri

Firmanın fəaliyyətindən maksimum səmərə əldə etmək üçün, kommersiya fəaliyyətini təkmilləşdirməsi sahəsində mütəmadi iş aparmaq vacibdir. Təkmilləşdirmə tədbirlərinin işlənib hazırlanması bütün sahələrdə kommersiya işinin effektivliyini qiymətləndirmək nəticələrinə əsaslanmalıdır.

Kommersiya fəaliyyətinin həyata keçirilməsi dəqiq, düzgün və vaxtında əldə edilmiş informasiyasız qeyri-mümkündür. Informasiya təminatının təkmilləşdirilməsi tədbirləri əsas hesab olunmalıdır. Bu məqsədlə hər bir müəssisə üçün kompüter vasitəsilə anbarda malların, konraqgentlərin uçotun aparılması, informasiya vərilənləri bazasına (hüquqi, mühasibat və s.) malik olması məqsədə uygundur. Kommersiya fəaliyyətinin idarəedilməsi qərarlarının qəbul edilməsi üçün informasiyaların operativ əldə edilməsi mühüm məsələlərdəndir. Bu halda kommersiya fəaliyyətinin bütün istiqamətləri üzrə əlaqəli informasiya bazası yaratmaq daha səmərəli olardı.

Cədvəl 1.1 Ticarət müəssisəsinin kommersiya fəaliyyətinin effektivliyini xarakterizə edən göstəricilər sistemi

Kommersiya fəaliyyətinin istiqamətləri	Kommersiya fəaliyyətinin səmərəlilik göstəriciləri
Mal çeşidləri və onun formalaşması	<p>Çeşid genişliyi</p> <p>Çeşid dərinliyi</p> <p>Çeşidin yenilənmə əmsali</p> <p>Çeşidin sabitlik əmsali</p>
Mal təklifinin planlaşdırılması və mallarla təminatı	<p>Mal dövriyyəsinin artım indeksi</p> <p>Malların tədavül vaxtinin artması (azalması)</p> <p>Mal ehtiyatlarının normativə uygunluğu</p> <p>Satınalma planının yerinə yetirilməsi indeksi</p> <p>Malgöndərənlər müqavilə öhdəliklərinin yerinə yetirilməsi dərəcəsi</p> <p>Çeşid üzrə malların daxil olması ritmikliyi</p> <p>Malların yolverilən keyfiyyət əmsali</p> <p>Umumi gəlir indeksi</p>
Tələbin formallaşması və stimullaşdırılması	<p>Mal təklifinin həcm və strukturunun alıcı tələbinin həcm və strukturuna uygunluğu</p> <p>Çeşid yenilənməsi dərəcəsi</p> <p>Alışın həyata keçirilməsi əmsali</p> <p>Ödənilməmiş tələbin həcm və strukturu</p> <p>Reklam tədbirlərinin rentabelliyi</p>
Kommersiya fəaliyyətinin iqtisadi effektivliyi	<p>Kommersiya əməliyyatlarından əldə edilən umumi gəlirin artımı</p> <p>Kommersiya fəaliyyətindən gələn mənfəətin artımı</p> <p>Malların alış və satışı ilə yaranan gəlirlərin xərclərə nisbəti</p>

Mənbə: Cədvəl müəllif tərəfindən hazırlanmışdır.

Səmərəli müqavilə işini təmin etmək üçün müəssisədə müqavilələrin savadlı və müəssisə üçün əlverişli şərtlrlə tərtib edilməsi mühüm məsələlərdəndir. Əlverişli şərtlərə aiddir:

- ✚ malların catdırması /bu zaman nəqliyyat xərclərini malgöndərənlər öz üzərinə götürür;
- ✚ fors-major hallarında riskin əlverişli bölüşdürülməsi;
- ✚ malgöndərənlər müqavilədə / təsbit edilmiş qiymətlər müəyyən müddət ərzində qüvvədə olması;
- ✚ mallara görə ödənişlərin edilməsində vaxtin qazanılması və s.

Hər bir kontragent üzrə müqavilə öhdəliklərinin həm özünün, həm də qarşı tərəfin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi də mühüm məsələlərdəndir. Bu cür iş debtor borclarının tədavül vaxtının sürətlənməsi, kreditor borclarının azalmasını, eləcə də cərimə və peniyalardan qacın üçün oprativ tədbirlər planını həyata keçirməyə şərait yaratır. Bu tədbirlərdən biri də avans ödəmə zamanı güzəştlərin verilməsidir. Beləliklə, müəssisə özünün dövriyyə vəsaitlərinin bir hissəsini azad edir ki, bu da kreditörler qarşısında öhdəlikləri yerinə yetirməyə imkan verir.

Mal çeşidinin formallaşması istiqamətində kommersiya fəaliyyətinin səmərəliliyinin artırılmasına çeşidin genişlənməsi və dərinləşməsi ilə nail olmaq mümkündür. Lakin ilk önce alıcı tələbini, onların arzularını və lazımı malı almaga həvəsl olmasını öyrənmək lazımdır. Müəssisənin fəaliyyət spesifikasından asılı olaraq dar, amma dərin çeşit yaratmaq – mənəvi köhnəlmış malları yeniləri ilə əvəzləməklə, məqsədə uyğun olardı.

Mal ehtiyatlarının idarəedilməsində müəssisənin səmərəli fəaliyyətini təmin etmək üçün logistika prinsiplərindən istifadə məqsədə uyğun olardı.

Mal ehtiyatlarının effektiv idarəedilməsində nəqliyyat və malların saxlanmasına cəkilən xərclərin minimallaşdırılması əsas məsələlərdəndir. Müqavilənin şərtlərinə əsasən əgər alıcı müəssisə nəqliyyatın sifarişcisidirsə, o zaman ilk önce o onun üçün nəyin daha əlverişli olmasını, yəni başqa sözlə desək, digər nəqliyyat şirkətinin xidmətindən istifadə etmək, yoxsa öz nəqliyyat vasitələri gətirmək, müəyyənləşdirməlidir. Qərar qəbul etdikdən sonra firma göndərilən malların minimal partiyasını, sifarişlərin dövrülüyüünü, eləcə də ər iki varinatdan istifadə xərclərinin müqayisəli təhlilini aparmalıdır. Əgər firma öz nəqliyyatı vasitəsilə malları gətirmək istədiyi halda, avtomobilin yanacaga və vaxta qənaət etməsi məqsədilə marşrutun optimallaşdırılması sahəsində iş aparmalıdır.

Malların satınalınması üzrə kommersiya fəaliyyətinin səmərəliliyinin artırılması əməkdaşlıq etmək üçün maksimum xeyir götürmək və minimum riski təmin edə biləcək malgöndərənlərin səmərəli seçimində də şərait yaratmış olacaqdır. Bu məqsədlə də təcarət müəssisəsinin kommersiya xidməti malgöndərənlərin əsas

kriteriyaları üzrə müqayisəli xarakteristikalarını aparmalıdır. (bu kriteriyalar hər bir məlgöndərən şirkət üçün müxtəlif ola bilər). Bununla bahəm həm də malların kimdən birbaşa istehsalçıdan, yoxsa vasitəciddən alınmacagını da müəyyənləşdirmək lazımdır. Əlbəttə ki, qiymətlər istehsalçıda daha ucuz olduğundan əsas kriteriya da demək ki, xərclər olacaqdır. Kommersiya fəaliyyətinin səmərəliliyinin artırılması malların satışı zamanı qiymət siyasetinin təkmilləşdirilməsini təmin etməklə bərabər, həm də reklam və satışın stimullaşdırılması vasitələrinin tətbiqi ilə də nail oluna bilər. Qiymət siyaseti isə differensiallaşdırılmış qiymərlərdən istifadə edildikdə daha səmərəli ola bilər. Bu isə ayrı ayrı alıcılara qiymətdə güzəştlərin tətbiq edilməsidir. Bu güzəştlərin tətbiqi isə alıcılara stimullaşdırıcı təsir göstərir.

Alıcıların cəlb edilməsi və satışın stimullaşdırılmasının qeyri-qiymət vasitələri də vardır. Məsələn topdansatış ticarətdə belə vasitələrə ticarət müəssisələrinin xüsusi sərgilərdə stendlərinin təşkili, müəyyən xüsusi nəşriyyat vasitələrində mallar və yaxud da yeni mallar haqqında informasiya xarakterli kicik həcmli məqalələrin dərc edilməsi aid edilir.

Malların satışı üzrə kommersiya fəaliyyətinin səmərəliliyi ümumi gəlirin həcmindən və onun strukturundan da asılıdır. Belə ki, ümumi gəlirin həcmiinin artması mənfiətin artım sürətinin xərclərin artım sürətinə nisbətən daha da yüksək artımı ilə əlaqədardır. Buna görə ticarət təşkilatı malların satışı ilə əlaqdar yaranan xərclərin azaldılması sahəsində işlər aparmalıdır.

Müəssisənin kommersiya fəaliyyətinin səmərəliliyinin artırılması üzrə tədbirlərin hazırlanması və tətbiqi ticarət müəssisəsinin fəaliyyət göstərdiyi konkret şərtlərlə (daxili və xarici) müəyyənlələşir. Dünyada iki eyni insan olmadığı kimi, öz fəaliyyətinin artırmaq sahəsində eyni yolu gedən iki eyni şirkət də yoxdur. Ticarət müəssisəsinində kommersiya fəaliyyəti və onun səmərəliliyinin qiymətləndirilməsi sahəsində nəzəri aspektlərin öyrənilməsi mütəxəssislərə yalnız bu sahədə öyrənilmiş üsul və metodların praktikada tətbiqinə müəyyən anlayışlar bazasına malik olmaq imkanı verir.

II FƏSİL. TİCARƏT MÜƏSSİSƏSİNİN KOMMERSİYA FƏALİYYƏTİNİN TƏHLİLİ

2.1 “ALLO” MMC ümumi xarakteristikası və idarəetmə strukturu

“ALLO” MMC şirkəti Aliyeva Leyla Orduxan q. tərəfindən “Hüquqi şəxs-lərin dövlət qeydiyyatı və dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanunuunda nəzərdə tutulmuş qaydada qeydə alınmış və hüquqi şəxs yaratmadan fəaliyyət göstərir. Müstəqil balansa, bankda hesablaşma hesabına möhürə, əmtəə nişanına (xidmət nişanı), emblemə, stampa, firma blankına və digər rekvizitlərə malikdir. Əmlak və qeyri-əmlak hüququna və öhdəliklərinə, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək hüququna malikdir.

Stasionar telefon, mobil telefon, kompüter və aksesuarlarının, kameraların, mp3 və dvd oyunlarının, mobil operatorların və s. satışları üzrə ixtisaslaşan “ALLO” MMC rabitə salonlarının pərakəndə şəbəkəsini yaradıb. Şirkətin nəzdində həmçinin ALLO Club reklam agentliyini də fəaliyyət göstərir.

Şirkətin missiyası aşağıdakı kimi səslənir: “Ən son moda tendensiyalarına cavab verən mobil xidmətlərin ən geniş müştəri tələbatının maksimum səviyyədə təmin edə biləcək, eləcə də bu sahədə ən münasib qiymətlərlə yeni texnologiyaların tətbiqi ilə texniki vəsaitlərin satışı, texnologiya sahəsində hər bir müştəriyə fərdi və həssas yanaşma ilə yüksək ixtisaslı işçilər tərəfindən məsləhət xidmətlərinin göstərilməsi və öz işçilərinə ədalətli yanaşmanın təmin edilmsədir.

Şirkətin əsas məqsədi sahibkarlıq fəaliyyəti göstərməklə mənfiət əldə etməkdən ibarətdir.

ALLO MMC şirkəti satış üzrə ixtisaslaşdığını sistemaltı satış onun fəaliyyətində aparıcı rola malikdir. Şirkətin əsas fəaliyyət növü mobil telefonlarının satışıdır. “ALLO” MMC-nin salonlarında mallar geniş çeşid müxtəlifliyinə malikdir:

- Mobil rabitə vasitələri və onların aksesuarları;
- personal audiotexnikalı DECT stasionar telefonlar və aksessuarları;
- rəqəmsal diktofonlar, fototexnika və aksessuarları;
- milli və lokal mobil operatorlara qoşulmaq ;

- + milli və beynəlxalq mobil rabitə üzrə ödənişlərin həyata keçirilməsi;
- + ekspress-satış kartlarının satışı, İP telefoniya və internetə qoşulmaq;
- + güzgülü rəqəmsal və professional fotoaparatların, fotoaksessuarların, video-kameraların satışı;
 - + məhsur markaya malik noutbukları və cib kompüterləri;
 - + portativ televizorlar və DVD pleyerler;
 - + PlayStation Portable stolüstü oyunlar və s.

Bütün mallar rəsmi sertifikasiyadan keçir. Şirkətin bütün magaza salonlarında müştərilərə satılan malların keyfiyyətinə zəmanət verilir. Müştərilər peşəkar satıcılarından məsləhət ala, müxtəlif aksiyalarda iştirak edə bilərlər. Bu şirkət üçün əsas prioritet məsələ müştəri məmənunlugudur. Buna görə də şirkətin satış siyaseti potential alıcıların alıcılıq qabiliyyəti və mallara, xidmətlərə olan tələb əsasında qurulur.

Şirkətin missiyasının sloqanı aşağıdakı şəkildə hazırlanmışdır: "Sumqayıt şəhərində və ona yaxın bölgələrdə aparıcı təşkilatlardan biri olmaq və əhalini mobil və telekommunikasiya xidmətindən istifadə etmək üçün lazım olan hər şeyilə təmin etmək üçün çalışmaq".

Şirkətin rəhbərliyi tərəfindən aşağıdakı dəyərlər müəyyənləşmişdir :

- + liderin yüksək təsərrüfat göstəricilərə kommersiya fəaliyyətinin daim təkmilləşdirilməsində ifadə olunan mövqeyi;
- + ümumi məqsədə çatmagı hədəfləyən komanda işi. Satışın həcmini və səmərəliliyini artırmaq məqsədilə, müəssisədə korporativ təlimlər həyata keçirilir;
- + dürüstlük və etibar. Şirkət rəhbərliyi, doğru qərar qəbul etmək üçün işçilərindən doğrudüzgün üzərlərinə düşən öhdəlikləri yernə yetirməyi tələb edir. Dürüstlük, pərakəndə satış şəbəkəsinin etibarlılığının ən vacib ünsürü kimi təməlidir əməkdaşlıq və sabitliyi təmin edir;
- + məsuliyyətlilik. Bu göstəricinin əsas dəyərliliyi ondadır ki, hər bir əməkdaş öz sözləri və əməllərinə və verdiyi qərarlara məsuliyyət daşıyır və bununla da şirkətin etibarlılığını təmin etmiş olur. Bu dəyərlər çərçivəsində qeyd etmək lazımdır ki, müəssisənin rəhbəri işçilər qarçasında normal iş mühiti yaratmaga görə;

istehlakçılar sırasında yüksək keyfiyyətli mal və göstərilən xidmətlərə görə; tərəfdaşlar sırasında götürdükləri öhdəliklərə görə; cəmiyyət sırasında isə dəyərləri qorumaq, norma və qaydalara riayət etmək, etibarlı biznes aparmaga görə məsuliyyət daşıyır;

■ özünü təkmilləşdirmə arzusu. “ALLO” MMC-nin işçiləri hər zaman texnologiya, sahələrində baş verən yeniliklərdən xəbərdar olurlar və işçilərin təhsil səviyyəsinin yüksəlməsinə kömək edilir;

■ rəqbətqabiliyyətlilik . Müəssisə rəhbəri əməkdaşların arasında cari ildə həllini tapan məsəlləri reallaşdırmaq üçün vəzifələr qoyur;

■ Maliyyə və əmək resurslarının mütamadi olaraq optimallaşdırılması.

Tədqiqat obyekti olan “ALLO” MMC şirkəti hər gün səhər 09.00-dan 20.00-dək fasiləsiz fəliyyət göstərir. Şirkət Sumqayıt şəhəridə yerləşir. Pərakəndə ticarət xüsusiləşdirilmiş magaza, mal şeşidləri də məhdud sayda oldugundan ticarət sahəsi də böyük deyildir. Tədqiqat aparılan magazanın ticarət zalı 36 m^2 təşkil edir.


Mağazada nümunələr üzrə satış metodundan istifadə olunur. Mağazada malların saxlanması üçün yardımçı otaqlar var. Mağazanın planirovkasında malların qəbulu və satışa hazırlanması üçün yer ayrılmamışdır. Magazanın fəaliyyət coğrafiyasına görə, mağaza şəhər tipinə malikdir. Belə ki, magaza şəhərin mərkəzi yolunun yaxınlığında yerləşir və mal çeşidi formalasdırarkən bu göstərici nəzərə alınır.

ALLO MMC-nin mühasibat və statistik hesabatları baş ofis tərəfindən aparılır. Müəssisənin ştat cədvəli 7 vahiddir. Satıcıların konkret iş yerləri yoxdur, belə ki, satış üzrə menecer onları müxtəlif satış nöqtələrinə göndərə bilər .

İdarəetmənin təşkilati strukturu işçilərin planlaşdırılmasına, təşkil edilməsinə və nəzarətinə imkan verir. “ALLO” MMC-nin idarəetmə strukturu xətti-funksionaldır. Burada funksional idarəetmə xətti idarəetməyə tətbiq edilir və birincilik xətti idarəetməyə aid olur. Bu cürə qarışq struktur bir tərəfdən idarəetmə informasiyalarının işlənməsi və qərarın qəbul olunmasının hazırlanması proseslərinin daha səriştəli yerinə yetirilməsinə, digər tərəfdən isə sərəncam vermək birliyini saxlamaqla bütövlükdə idarəetmə sistemi üzrə görülən işlərin əlaqələndirilməsinə imkan yaradır. Belə quruluşun tətbiqində firmanın rəhbərliyi yanında, idarəetmənin

müəyyən funksiyalarına uyğun gələn bir və ya bir neçə bölmə yaradılır. Belə bölmələr müəyyən funksiyalar üzrə səriştəli mütəxəssislərdən təşkil olunur və elə bil ki, istehsal qərargahını təşkil edir. Onlar zəruri məlumatları əldə edib, müxtəlif planlar hazırlayırlar, firmanın bölməlerinin nəzərdə tutulan funksiyaları yerinə yetirməsinə nəzarət etməklə, rəhbərlərin köməkçiləri və məsləhətçiləri rolunu oynayırlar. İdarəetmənin bu quruluşuna bəzən xətti-qərargah quruluşu da deyilir (Ə.H. Ələkbərov, M.Ə. Vəliyev, S.H.Purhani 2013,- səh 266.). Şirkətin idarəetmə strukturu aşağıdakı şəkildə göstərilmişdir.

Şəkil 2.1– ALLO” MMC-nin təşkilati idarəetmə strukturu



Qeyd: ALLO” MMC-nin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.

Müəssisə əsasən iki şöbədən: texniki-xidmət və satışın təşkili şöbələrindən ibarətdir. Bu şöbələrin müdirləri birbaşa müəssisənin direktoruna və onun birinci müavini tabedirlər. Belə ki, şirkət çox sayıda müştərilərlə işləyir deyə, direktor və direktor müavini problemlərin operativ həll edilməsi zəruriyyəti yarana bilər. Maliyyə şöbəsi müəssisənin müəyyən dövr üçün planların işlənib hazırlanması həyata keçirir. Kadrlar şöbəsi işçilərin seçilməsi və işə götürməsini təmin edir. Hüquqi məsələlərin həlli isə hüquq məsləhətçisinin kompetensiyasına daxildir. Qeyd etmək lazımdır ki, “ALLO” şirkəti özünün magazalarını genişləndirməyi nəzərdə tutur və öz nümayəndəliyini Abşeron və Şamaxı rayonu ərazisində də acmaq

fikrindədir. Bu da göründüyü kimi böyük ərazini əhatə edəcəkdir. Bu baxımdan idarəetmə strukturunda dəyişiklik edilməsi məqsədə uyğun hesab olunur. Bu dəyişiklik nəzarəti təmin edəcək yeni struktur bölməsi ola bilər. ALLO şirkəti üçün xətti funksional idarəetmə strukturu xarakterikdir. Bu idarəetmə strukturunun mahiyyəti ondan ibarətdir ki, burada vahid rəhbərliyə tabe olan struktur bölmələrin funksiyaların öz aralarında paylanır. Qərarların hazırlanması və müzakirəsi kollektiv şəkildə aparılır, demokratik mərkəzləşdirmə prinsipi tətbiq edilir və qərar qəbul etmə və məsuliyyət isə yalnız tək başına lider tərəfindən həyata keçirilir. Təşkilatın hər bölməsi aydın məsuliyyət daşıyır və ciddi təyin edilmiş funksiyaları yerinə yetirir.

Satışın təşkili şöbəsi: müştərilərlə söhbət aparılır və onlardan gələn sifarişlərin qəbul edilməsini həyata keçirirlər.

Texniki-xidmət şöbəsi satış şöbəsindən sifarişi qəbul edir, malların satınalınmasını həyata keçirir və malların anbara daxil olmasına nəzarət edir, marketinq şöbəsi ilə qarşılıqlı fəaliyyət göstərir, zəruri reklamı sifariş edir. Hazır mallara zəmanət vərəqi hazırlanması, eləcə də mallara texniki və təmir xidməti göstərilməsi də bu şöbənin kompetensiyasına aid edilir. Bundan başqa texniki-xidmət şöbəsi malların pərakəndə qiymətinə, keyfiyyətinə və ticarət qaydalarına riyət edilməsi funksiyalarını da həyata keçirir.

Marketinq şöbəsi müəssisənin reklamını hazırlayıır, reklam kampaniyalarının planlaşdırılmasını və həyata keçirilməsini təşkil edir.

Maliyyə şöbəsinin kopetensiyalarına aiddir:

- mal şəqidinin genişləndirilməsi müqavilələrin bağlanması və müqavilə şərtlərinə əsasən magazaların mallarla vaxtlı vaxtında təmin edilməsinə riyət edilməsi,
- şirkətin fəaliyyətinin iqtisadi təhlilinin aparılması, ümumilikdə şirkət üzrə eləcə də hər bir magaza üzrə mal dövriyyəsinin, ümumi gəlirin, tədavül xərclərinin iqtisadi planlaşdırılması.

Maliyyə şöbəsinin tərkibinə mühasibatlıq da aid edilir.:

- mühasibatlığa hər bir salonun inzibati müdirlərindəndaxil olan məlumatlar əsasında bütün şirkət üzrə mühasibat uçotunu aparır, sövdələşmələr üzrə sənəd dövriyyəsini həyata keçirir və nəzarət edir.


Müəssisənin bütün şöbələri bir biriləri ilə sıx əlaqədədir. Məsələn, satışın təşkili şobəsi qarşidakı dövr üçün hər kvartal satışın proqnozunu tərtib edir.

Hüquq məsləhətçisinin əsas vəzifə öhdəliklərinə hüquqi xarakter daşıyan sənədlərin hazırlanması, struktur bölmələrə iddialar təqdim edildiyi halda hüquqi köməklik göstərmək addır. Bununla bərabər məhkəməyə və ya arbitraja iddia materiallarının tərtib edilməsi, işlərlərin ucotu və qorunub saxlanması, arbitraj və məhkəmə qəraralarının təhlili də onun səlahiyyətlərinə aid edilir. Hüquq məsləhətçisi məhkəmə və ya arbitraj orqanlarında şirkətin adından çıxış edir. Kollektiv müqavilələrin tərtibində, eləcə də bağlanmış müqavilələr üzrə öhdəliklərin yerinə yetirilmədiyi halda iddiaları tərtib edir.

Kadrlar şobəsinin müdirlinin vəzifə borclarına şirkətin işçilərlə təmin etmək aid edilir. Kadrlar şobəsi kadrların hazırlığının cari və perspektiv planlarının hazırlanmasını, kadrların ixtisaslaşmasını həyata keçirir. İşçilərin işə qəbul edilməsi, çıxarılması və ya digər işə keçirilməsi, təlim və tədris tədbirlərinin keçirilməsi, işçilərə ixtisas xasiyyətnamələrinin təqdim edilməsi, əmək kitabçalarının tərtibi və saxlanılması kimi vəzifələri yerinə yetirir.

Magaza salonlarında idarəetmə strukturu aşağıdakı şəkildə verilmişdir.

Şəkil 2. 2 – ALLO MMC –nin ticarət zallarında idarəetmə strukturu



Mənbə: ALLO MMC-nin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır

Müasir Azərbaycanın hazırkı inkişaf edən və daim dəyişən bazarda malyeridilişinin satışaltı sistemində effektiv və peşəkarmasına idarəedilməsi mühüm

əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, satış prosesi artıq mal və xidmətlərin mexanki bölüşdürülməsi halından çıxaraq, idarəetmə sənətinə çevrilmişdir. Tam əminliklə demək olar ki, o şirktlər ki, marketinq qarışığının 5P elementindən (mal, qiymət, yer, malyeridiliyi və insanlar) istifadə edir, eləcə də satışda atacığı hər bir addımını hesablayır və bazarda hər kiçik dəyişikliyi hiss edir-həmin şirkətlər də müasir rəqabət mühitində üstünlük əldə edə bilir. “ALLO”MMC-nin fəaliyyəti əsasən satış üzrə ixtisaslaşdırılmışdan, satış sisteminin idarə edilməsi də aparıcı mövqeyə malikdir. Bu sahədə aşağıdakı problemlər mövcuddur:

- + effektiv mal və xidmət yeridiliyi strategiyasının olmaması: aparılan qiymət aksiyaları əksər hallarda özünü doğrultmur;
- + magaza salonlarında xidmətin səviyyəsinin aşağı olması (satıcı məsləhətçilərin motivasya səviyyəsinin aşağı olması, əməkdaşlara təlimin səthi keçirilməsi, eləcə də mallar üzərində olan qiymətin bəzən düzgün yazılmaması);
- + işləyən satıcı-məsləhətçilərin sayının kifayət qədər, buraxılış qabiliyyətinin aşağı olması növbələrin yaranmasına səbəb olur ki, bu da alıcılarda mənfi emosiyalar yaradır.

2.2. ALLO MMC –nin əsas iqtisadi göstəricilərinin təhlili

Şirkətin 2016-2018-ci illər üzrə iqtisadi-təsərrüfat fəaliyyəti təqdim olunan hesabatlar əsasında aşağıdakı cədvəldə əks olunmuşdur. Müəssisənin əsas iqtisadi-təsərrüfat göstəriciləri dedikdə onun mal dövriyyəsi, ümumi gəliri, tə davül xərcləri, mənfəəti və rentabelliyi nəzərdə tutulur.

Kommersiya müəssisəsinin pərakəndə satış mal dövriyyəsi ticarətin və eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafını və insanların həyat səviyyəsini əks etdirən göstəricidir. Pərakəndə satış mal dövriyyəsi malların istehlakçılara doğru hərəkətinin sonuncu mərhələsidir. Bu dövriyyə nəticəsində mallar tə davül sferasından çıxır alqı-satqı vasitəsilə onların dəyər forması dəyişilir və bir tərəfdən istehsal sahələrində yaranan məhsulların dəyəri ödənilir, digər tərəfdən isə ticarət müəssisələrinin ümumi gəliri artır.

Pərakəndə satış mal dövriyyəsi onun ümumi həcmi və strukturu ilə xarakterizə edlirir. Bu, müəyyən vaxt ərzində realizə olunmuş malların məcmuu məbləğidir. Belə ki, malların dövretmə sürəti artdıqca onların dəyəri daha tez ödənilir, istehsalın davamı tezləşir və əksinə.

Pərakəndə satış mal dövriyyəsinə nağd hesablaşmalar vasitəsilə kredit kartları və bankların hesab çekləri üzrə, əmanətçilərin hesablarından köçürmələr hesabına, nisə satılan uzunmüddətli malların nümunələri üzrə və s. formalarda əhaliyə satılan istehlak mallarının məcmu dəyəri daxildir

Əsas göstəricilərin təhlili göstərir ki, şirkətin mal dövriyyəsi son üç ildə dinamik tendensiyaya malikdir. Belə ki, mal dövriyyəsinin həcmi 2017-ci ildə 2016-cı illə müqayisədə 378.6 man min manat artmışdır, 2018-ci ildə isə bu

Cədvəl 2.1 2016-2018-ci illər üzrə “ALLO” MMC şirkətinin əsas göstəriciləri

Göstəricilər	2016-cı il	2017-ci il		2018-ci il	
		Məbləğ	Əvvəlki ilə nəsbətən %-lə	Məbləğ	Əvvəlki ilə nəsbətən %-lə
Mal dövriyyəsinin həcmi, min man	575.5	954.1	165.7	1138,1	119.2
Ümumi gəlir, min man.	103.5	167.8	162.3	198.6	118.4
Mal dövriyyəsinə nisbətən % -lə	17,98	17,59	97.8	17,45	99.2
Tədavül xərcləri, min man	82.0	132.6	161.7	157.06	118.4
Mal dövriyyəsinə nisbətən % -lə	14,07	13,92	98.9	13,80	99.1
Satışdan gələn mənfəət, min man.	21,5	35.2	163.9	41.54	117.9
Mal dövriyyəsinə nisbətən % -lə	3,74	3,72	99.4	3,63	97.6
Plnlaşdırılmayan gəlirlər, man.	690	0,00	0,00	0,00	0,00
Planlaşdırılmayan xərclər man.	870	390	44.8	480	123.1
Balans mənfəəti min man .	21,42	35.1	163.8	41.4	117.9
Mal dövriyyəsinə nisbətən % -lə	3,73	3,68	98.6	3,64	98.9
İşçilərin sayı, nəfər	34,00	42,00	123.5	40,00	95.2
Birnəfərə düşən m/d min.man	16.9	21.08	124.7	28.45	134.9
Ticarət sahəsi , m ²	180,00	180,00	0,00	180,00	0,00
1 m ² ticarət sahəsinə düşən m/d həcmi min.man	3,21	5,35	166.6	6.38	119.2
Əsas fondların ortaillik dəyəri min.man.	1.04	1.06	101.9	1.15	108.5
Fondverimi , man	54,87	89,86	163.7	98,85	110.0

Mənbə: “ALLO” MMC şirkətinin məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir

göstərici 2017-ci illə müqayisədə 184.0 min manat artmışdır .Malların satışından əldə olunan ümumi gəlirin məbləginin də təhlilindən görünür ki, şirkət bu göstərici üzrə dəartim müşahidə olunur. Cədvəli məlumatlarndan görünür 2016-cu ilə nisbətən 2017-ci ildə ümumi gəlirin həcmi 64.3 min manat artmışdırsa da, 2018-ci ildə bu göstərici 2017-ci illə müqayisədə 30.25 min manat olmuşdur.Lakin umumi gəlirin səviyyəsinə gəlinçə, başqa sözlə desək ümumi gəlirin mal dövriyyəsinə olan nisbətinə 3 il müddətində 0.53% azalma , 2016-cu ilə nisbətən 2017-ci ildə 0.39% və 2018-ci ildə 2017-ci lə nisbətən 0.14% müşahidə olunur Bu da onu deməyə əsas verir ki, müəssisənin gərin yaranmasında əsas mənbə mal dövriyyəsinin həcmidir.

Mal satışının həcminin artması eyni zamanda malların tə davül xərclərinin də artması səbəb olmuşdur. Belə ki, cədvəlin məlumatlarından görünür ki, 2017-ci ildə 2016-ci illə müqayisədə tə davül xərclərinin həcmi 51,6 min man , 2018-ci ildə isə özündən əvvəlki ildən 24,5 min man cox olmuşdur. Tə davül xərclərinin həcminin artmasına baxmayaraq , müsbət hal ondadır ki, tə davül xərclərinin səviyyəsində azalma müşahidə olunur; 0,3% və 0,1%. Bu da kı müvafiq olaraq müəssisənin xərclərində nisbi qənaətdən xəbər verir.

Şirkətin ümumi gəliri və tə davül xərcləri həcminin artması , sonunda satışdan əldə olunan mənfəətin artmasına səbəb oldu. Belə ki, malların satışından əgər 2017-ci ildə 2016-ci ilə nisbətən bir ildə 3.68 min man, 2018-ci ildə isə 2017-ci ilə nisbətən 6,33 min man artması müşahidə olunmuşdur. Lakin qeyd etmək lüzimdır ki, bunlara baxmayaraq ümumi gəlirin və tə davül xərclərinin orta səviyyəsində azalmanın müşahidə olunması, malların satışından əldə edilən mənfəətin də mal dövriyyəsinə nisbətən səviyyəsinin də müvafiq illərə görə 0,02 % və 0,09 %, azalması ilə müşahidə olundu. Bu magazada malların satış prosesinin səmərəliliyinin azalmasından xəbər verir.

Satışdankənar xərclərin məbləgi 2017-ci ildə 2016-ci ilə müqayisədə , 2018-ci ildə 480 man azalmış, 2018-ci ildə 90 man artmışdır. Ümumilikdə, magazanın balans mənfəəti 2017-ci ildə 2016-ci ilə nisbətən 13.68 min man, 2018-ci ildə 2017-ci ilə nisbətən 6.3 min man. artmışdır. Bununla bahəm, hər iki ildə özündən əvvəlki illə müqayisədə mal dövriyyəsinə nisbətən mənfəətin səviyyəsi müvafiq olaraq

0,05 %. i 0,04 % olmuşdur.

Tədavül dairəsində istifadə olunan əmək resurslarının miqdarı canlı əməyin, daha doğrusu, iş qüvvəsinin potensial sayını xarakterizə edən mühüm göstəricidir. Şirkətin işçilərin orta siyahı sayı 2017-ci ildə 2016-cı illərə əsasən 8 nəfər artmışdır, 2018-ci ildə isə özündən əvvəlki ilə nisbətən isə 2 nəfər azalmışdır. Bu da müvafiq olaraq mal dövriyyəsinin bir nəfərə düşən həcmində artıma səbəb oldu. Belə ki, mal dövriyyəsinin bir nəfərə düşən həcmi 2017-ci ildə 4.15 min man, 2018-ci ildə 7.37 min man olmuşdur.

Tədavül sferasında əmək resurslarından istifadə etmək məqsədilə onun aşağıda verilmiş əlamətlərinə görə klassifikasiyainın aparılması daha məqsədə uyğun hesab edilir.

- ✚ ticarətin sosial formalarına görə;
- ✚ funksiyalarına görə;
- ✚ ticarət fəaliyyətinin sferasına görə.

Mahiyət etibarı ilə ticarətdə (tədavül sferasında) sərf edilən əmək istehsal sferasında tətbiq edilən əməkdən bir qədər fərqlidir. Bu, tədavül sferasında bir-birini şərtləndirən və sıxı əlaqəli olan iki ayrı-ayrı əmək prosesi ilə əlaqədardır:

- a) tədavül sferasında istehsalın davamı prosesi. Bu əmək prosesinə istehsal prosesinin davamı ilə əlaqədar olan əməliyyatlar-malların daşınması yerləşdirilməsi, müvafiq istehsal xarakterli əməliyyatlar aiddir;
- b) dəyərin formasının dəyişilməsi prosesi (Ə-P-Ə). Buraya dəyərin pul formasından mal formasına və mal formasından pul formasına dəyişilmsi ilə əlaqədar əməliyyatlar aiddir.

Gədvəldən görünür ki, təhlil aparılan dövrdə magazaların ticarət zalının sahəsində dəyişiklik olmayıb. Buna görə də cari qiymətlərlə mal dövriyyəsinin həcmində artımın olması ticarət sahəsindən istifadənin səmərəliliyinin artmasında özünü göstərdi. Bu göstərici 2017-ci ildə 2016-cı illə müqayisədə 2.14 min man, 2018-ci ildə isə özündən əvvəlki ilə nisbətən 1,03 min man artmışdır.

Ticarətin maddi-texniki bazasının böyük bir hissəsini əsas vəsaitlər təşkil edir. Ölkədə mal tədavülünü və onun fasiləsizliyini təmin etmək üçün müəyyən qədər

əmək vasitələri-binalar, qurğular, avadanlıq, maşınlar, nəqliyyat vasitələri və mal tədavülünə xidmət edən sair əmək vasitələri olmalıdır.

Ticarətdə əsas kapital üç qrupa bölünür:

- a) binalar və qurğular;
- b) müəssisələrin avadanlığı, maşınlar və inventarlar;
- c) müəssisələrin nəqliyyat vasitələri.

Cədvəlin məlumatlarından göründüyü kimi şirkətin əsas vəsaitlərinin məbləğində də artış müşahidə olunur. Bu 5,1 min man. və 35,1 min manat olmuşdur, ondan istifadə effektivliyi də müvafiq olaraq 34,99 və 9,0 man artmışdır..

Ticarətin mənfəəti müəssisənin təsərrüfat fəaliyyətinin təsərrüfat-maliyyə nəticələrini xarakterizə edir. Mənfəət nəinki maddi istehsal, eyni zamanda iqtisadiyyatın bütün sahibkarlıq fəaliyyəti ilə məşgul olan müəssisələrinə, o cümlədən ticarət müəssisələrinə xas olan iqtisadi kateqoriyadır. Izafî dəyərin təzahürü olan mənfəət müəssisənin əsas məqsədini təskil edir.

Bazar iqtisadiyyatı şəraitində mənfəət istehsal həcmini genişləndirmək əmək məhsuldarlığını yüksəltmək, məhsulun maya dəyərini aşağı salmaq, onun keyfiyyətini yaxşılaşdırmaq hesabına artırıla bilər.

Mənfəətin təhlilində əsas məqsəd mənfəət erhiyatlarının artımını və rentabelliyyini eləcə də mənfəətin bölüşdürməsi və müəssisənin inkişafı üçün istifadəsini müəyyənləşdirməklə bərabər həm də gələcək dövrdə meyilləri müəyyənləşdirmək, habelə onlara təsir edən amilləri öyrənməkdən ibarətdir.

Cədvəlin məlumatlarından görünür ki, vergitutmaya qədər mənfəətin formallaşması 3 il müddətində kvartallar üzrə kifayət qədər bərabər həcmdədir. Bunun da əsas müsbət cəhəti odur ki, özündən əvvəlki illərə və müvafiq kvartallara görə mütamadi artma müşahidə olunur

Mal dövriyyəsinə nisbətən mənfəətin səviyyə göstəricisi əsasən azalmaya doğru dəyişilir. Belə ki, 2017-ci ildə 2016-cı ilə nisbətən balans mənfəətinin mal dövriyyəsinə nisbətən səviyyəsi ikinci kvartalda 0,06 %, üçüncü kvartalda 0,13 % və 4-cü kvartalda 0,04 % artmışdır.

2012 –ci ildə 2011 –ci illə müqayisədə balans mənfəətinin səviyyəsi hər bir

kvartal üzrə azalmışdır, birinci kvartalda 0,03%, II kvartalda 0,07 %, III kvartalda - 0,06 % və IV kvartalda - 0,01 %.

Mənfəətin səviyyəsində bu cürə azalmanın baş verməsi ticarət müəssisəsinin səmərəli işləməməsi haqqında qənaətinə gəlməyə əsas verir. Bu da hər şeydən əvvəl satış zamanı müəyyən malların qiymətlərində satışı stimullaşdırmaq məqsədilə müvəqqəti qiymət endirimləri aksiyasının keçirilməsi ilə izah olunur. Eyni zamanda mal dövriyyəsinin həcmində və mənfəətin məbləğində baş verən artım bu təcrübənin tətbiqinin kifayət qədər effektiv olmasının və zəruri alıcı tələbinin stimullaşdırlığı təmin edir deməyə əsas verir. Ticarət müəssisəsinin mənfəəti təkcə malların satışından deyil, həm də müəssisənin əmlakının satışından və ya icarəyə verilməsindən, satışdankənar və əməliyyat gəlirləri və xərcləri əsasında da formalaşır. Bu zaman hər gəlir mənbəyinin ayrı-ayrı müəssisələrdə xüsuslu çəkisi də müxtəlif ola bilər.

Mənfəətin vergi tututulmaya qədərki strukturunun təhlili göstərir ki, müəssisədə mənfəətin yaranması mənbəyi əsasən mal satışıdır. 2016-ci ildə onun payına ümumi mənfəət məbləğinin 100,21 %, 2017-ci ildə 100,28 % və 2018-ci ildə 100,30 % düşür.

Satışdankənar gəlirlərin və xərclərin nisbəti zərərin yaranmasına gətirib səbəb olur. Bu da sonunda da balans mənfəətinin formalaşmasına mənfi təsir göstərir.

Mənfəətin məbləğinin və səviyyəsinin dəyişməsinə təsir göstərən əsas amil tə davül xərclərinin dinamikasıdır. Tə davül xərclərinin dinamikası və strukturunun hesablanması gələcəkdə mənfəətin maksimallaşdırılması ehtiyatlarını aşkara çıxarmaga imkan verəcəkdir.

2.2-ci cədvəldə magazanın tə davül xərclərinin formalaşması verilmişdir (Əlavə1).

2017-ci ildə 2016-ci illə müqayisədə tə davül xərclərinin ümumi həcmində 508.9 min man. artım müşahidə olunur. 2018-ci ildə 2017-ci illə müqayisədə bu göstərici 244.4 min man. təşkil etmişdir.

Artım templərinin müqayisəsi göstərir ki, 2017-ci ildə tə davül xərclərinin

həcmində daha nəzərəçarpan artım var idi . Belə ki, əgər 2017-ci ildə artım tempi özündən əvvəlki ilə nisbətən 162.3% olmuşdursa, 2018-ci ildə bu göstərici 18.43% təşkil etmişdir.

Təhlil olunan 3 il müddətində tədavül xərclərinin bütün xərc maddələri üzrə artması müşahidə olunur.

Tədavül xərclərinin artması səbəbləri içərisində əsasən aşağıdakıları göstərmək olar:

- mal satışının həcminin artması;
- işçilərin əmək haqqının artması;
- kənar müəssisələrə ödənilən xidmət haqqının artması və s.

Tədavül xərclərinin təhlili nəticəsində müəyyən edilmişdir ki, nəqliyyat xərclərinin məbləgi əvvəlki ilə nisbətən 6.8 dəfə artmışdır. Bunun da əsas səbəbi ondadır ki, şirkətin son zamanlar daha faəl ticarət əlaqələri qurdugu mələkələrən şirkətlər nəqliyyat xərclərini ödəniş üçün təqdim edilən hesab-fakturaya daxil edirlər. Bundan əlavə bir çox mallar üzrə malların gətirilməsi tezliyi də, mal tədavül vaxtının sürətlənməsinə səbəb olmuşdur.

Tədavül xəclərinin ümumi həcminin mal dövriyyəsinə olan nisbətində üç il ərzində stabil olaraq azalma müşahidə olunur: 2018-ci ildə 2016-ci illə müqayisədə 0,3% 2018-ci ildə 2011-ci illə müqayisədə 0,1% azalma müşahidə olunur. Ayrı-ayrı xərc maddələri üzrə mal dövriyyəsinə nisbətən tədavül xərclərinin səviyyəsində azalma ilə yanaşı digər xərc maddələrində əksinə artma müşahidə olunur.

Beləliklə, 2016-cı ilə nisbətən 2017-ci ildə nəqliyyat xərclərinin artması onun mal dövriyyəsinə nisbətən səviyyəsinin 3,03% artmasına səbəb oldu. Bununla bərabər, kənar təşkilatların xidmət və digər xərclərin səviyyəsində də 0,07% artım müşahidə olunsa da, tədavül xərclərinin nomenklaturasının digər maddələrində bu göstərici aşağıdır.

Beləliklə, 2016-cı ilə nisbətən 2017-ci ildə nəqliyyat xərclərinin artması onun mal dövriyyəsinə nisbətən səviyyəsinin 3,03 %. artması səbəb oldu.

Bununla bərabər, kənar təşkilatların xidmət və digər xərclərin səviyyəsində də 0,07 % artım müşagidə olunsa da, tədavül xərclərinin nomenklaturasının digər

maddələrində bu göstərici aşağıdır.

Beləliklə, 2016-cı ilə nisbətən 2017-ci ildə nəqliyyat xərclərinin artması onun mal dövriyyəsinə nisbətən səviyyəsinin 3,03 %. artması səbəb oldu.

Bununla bərabər, kənar təşkilatların xidmət və digər xərclərin səviyyəsində də 0,07 % artım müşagidə olunsa da, tə davül xərclərinin nomenklaturasının digər maddələrində bu göstərici aşağıdır.

2018-ci ildə 2017-ci illə müqaysədə isə əmək haqqı üzrə xərclərin mal dövriyyəsinə görə səviyyəsində 0,11%, sosial ayırmalar üzrə xərclərdə 0,03%, istehsal vasitələrin və binaların saxlanmasına cəkilən xərclər üzrə 0,02 %, kənar təşkilatların xidmətlərinə görə cəkilən xərclər 0,04 %, bank xidmətlərinə görə 0,01% artsa da, tə davül xərclərinin yerdə qalan maddələri üzrə bu göstəricidə azalma müşahidə olunur. Ümumilikdə isə tə davül xərclərinin səviyyəsində baş verən bu tendendesiya ticarət müəssisəsinin xərclərinin böyük hissəsində onun daha effektiv formalaşmasını deməyə əsas verir.

Aparılan təhlillər əsasında qeyd etmək lazımdır ki, şirkətin iqtisadi fəaliyyətinidə yaranan çatışmamazlıqları aradan qaldırmaq və müəssisədə mənfəətin, eləcə də rentabelliyyinin artırılması üçün tədbirlər planı hazırlanmalı və yerinə yetirilməlidir.

2.3 Pərakəndə ticarət müəssisəsinin kommersiya fəaliyyətinin marketinq tədqiqi

Tədqiqat obyekti olan “ALLO” MMC əsas fəaliyyət bazarı Sumqayıt şəhəri, və ona yaxın olan rayonlardır. İstehlakçıları kimi təkcə bu Sumqayıtın deyil həm də ona yaxın olan, Ceyranbatan, Hovxanı, Z. Tagiyev, Qobustan, Müşfiq qəsəbələrində yaşayanlar da hesab edilir.

Tədqiq edilən müəssisənin əsas mal çeşidləri seçmə mal kateqoriyasına aid olduğundan, istehlakçılarla iş konkret mala deyil, malın alınacağı ünvana istiqamətlənməlidir. Müştərilərin cəlb edilməsi məqsədilə həm yerli həm də şəhərdə reklam kompaniyaları aparılır. Şirkət regionlarda müəyyən rentabellik səviyyəsinə malik

mobil əlaqə mərkəzlərinin ümumi sayını artırımagı planlaşdırır. Bu plan əsasən aşağıdakıları nəzərdə tutur:

- + yeni şəhərlərə tez bir zamanda daxil olmaq;
- + şirkətin magazala rəsbəkəsi fəaliyyət göstərən yerlərdə bazar payını artırmaq;
- + fəaliyyət göstərən magazalarda satışın həcmini artırmaq;
- + vahid magaza formatından istifadə etmək;
- + magazalar şəbəkəsinin daha əlvdərişli yerlərdə yerləşdirilməsini təmin etmək.

Müasir şəraitdə tədqiqat obyekti olan “ALLO”MMC Sumqayıtda kommersiya fəaliyyətini tam müstəqil həyata keçimək imkanına malik deyildir. Buna da əsas səbəb magazaların mal nomenklaturasının formallaşması ana şirkət tərəfindən müəyyənləşdirilməsidir. Magazalar bu sahədə müstəqil addim ata bilmirlər. Magazalarda inzibati rəhbərlik tərəfindən elektron poçt vasitəsilə baş idarəyə nomenklaturada olan modellər əsasında sifarişlər göndərilir. Şəbəkə magazalarının məsul işçilərinin məlumatlara təşkilatlarla birbaşa əlaqələri olmadıqlarından, müəssisələrdə müştəri məmənunlugunu əks etdən istehlakçı fikirlərinin məcmuusunu formalasdırıa bilmirlər.

Cədvəl 2.3 –Mal qrupları üzrə satışın dinamikası (min.man)

Mal qruplarının adları	İllər			Kənarlaşma+;-		Artım sürəti%	
	2016	2017	2018	2017-də 2016 ilə nisbətən	2018-də 2017-yə nisbətən	2017-də 2016-yə nisbətən	2018-də 2017-yə nisbətən
Mobil rabitə vasitələri	154,76	266.23	322.28	111.47	56,05	172,03	121,15
DEST personal audiotexnikalı standart telefonlar	84.66	174.83	231.3	90.17	56.47	206,5	132,3
Rəqəmsal diktofonlar, fototexnika	119.27	159.43	188.66	40.16	29.23	133,67	118,34
Milli və ya lokal mobil operatorlara qoşulmaq	23.40	59.63	78.40	32.23	18.77	254,79	131,49
Ekspress-ödəmə kartlarının satışı, IP-telefoniya, internete çıxış	46.64	68.12	91.55	25.48	23.43	159,76	134,39
Digər elektrotexnika	132.90	193.76	204.16	60.86	10.40	145,8	105,37
Aksesuarlar	29.12	50.83	44.10	21.71	-6.73	174,56	86,74
Cəmi mal dövriyyəsi	586.75	972.83	1160.45	386.08	187.62	165,8	119,28

Mənbə: “ALLO” MMC şirkətinin məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir

Şirkətin magazalarında əsas əmtəə vahidi mobil telefonları təşkil edir ki, bunun da ümumi mal dövriyyəsində xüsusi çəkisi 30 %. -dən çoxdur. 2.3-cü cədvəlin məlumatları əsasında 2016-2018-ci illər ərzində satışın təhlili verilmişdir.

Cədvəlin məlumatlarından göründüyü kimi mal əməkdaşının strukturu mal dövriyyəsinə mütənasib olaraq inkişaf edir. Lakin qeyd etmək lazımdır ki, bu mütənasiblik personal audiotexnikalı standart telefonların (2017-ci ildə 2016-ci illə müqayisədə cox böyük artım, 206.5%) və aksesuarların satışında (mal dövriyyəsində 2018-ci ildə 2017-ci ilə nisbətən 13.26% və yaxud 673 man azalma) əks olunmur.

Müəssisədə mal dövriyyəsinin ümumi həcmnin təhlili ilə yanaşı onun strukturunun, yəni hər bir mal qrupunun ümumi mal dövriyyəsindəki xüsusi çəkisinin təhlilini də aparmaq lazımdır.

Aşağıdakı cədvəldə (cədvəl 2.4) müəssisənin cədvəldə əmtəə dövriyyəsində hər bir əmtəə qrupunun xüsusi çəkisinin dinamikası əks olunmuşdur.

Cədvəlin məlumatlarından göründüyü kimi, son üç ildə mal dövriyyəsində ən böyük paya rəbitə vasitələri malikdir.

Cədvəl 2.4. 2016-2018-ci illər üzrə müəssisədə mal dövriyyəsi strukturunun dinamikası

Mal qruplarının adları	Xüsusi çəki %-lə			Kənarlaşma +;-	
	2016.	2017	2018	2017-də 2016 ilə nisbətən	2018-də 2017-ilə nisbətən
Mobil rəbitə vasitələri	26,37	27,37	22,77	1,0	-4,6
DECT personal audiotexnikalı standart telefonlar,	14,43	17,97	19,93	3,54	1,36
Rəqəmsal diktofonlar, fototexnika;	20,33	16,39	17,26	-3,94	0,87
Milli və ya lokal mobil operatorlara qoşulmaq	0,2	6,13	6,76	5,93	0,54
ekspress-ödəmə kartlarının, satışı IP-telefoniya,internete çıxış	7,27	7,0	8.89	-0,27	1,89
Digər elektrotexnika	22,65	19,92	19,59	-2,73	-0,33
Aksesuarlar	4,96	5,23	4,8	0,27	-0,43
Cəmi mal dövriyyəsi	100	100	100	X	X

Mənbə: "ALLO" MMC şirkətinin məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir.

Belə ki, 2017-ci ildə 2016-ci ilə müqayisədə mobil rəbitə vasitələrinin ümumi mal dövriyyəsində xüsusi çəkisi 1% artsa da, 2018-ci ildə 2017-ci ilə nisbətən

4,6% azalma müşahidə olunur. 2018-ci ildə 2017-ci illə müqayisədə mal dövriyyəsinin ümumi həcmində əsasən aşağıdakı mal qruplarının xüsusi cəkisində artma nəzərə çarpir: ekspres-ödəniş kartları 1,89% və DECT telefonları 1,36%. DECT telefonların xüsusi cəkisi 2018-ci ildə 19,93% o ki, bu da 2016-ci ilə nisbətən 3,54% və 2017-ci ilə nisbətən 1,36% deməkdir. Bu artımlara adları çəkilən mal qruplarda malların satış qiymətlərinin artımı deyil, daha çox mal satılması səbəb olumuşdur.

Lakin, qeyd etmək lazımdır ki, 2016 və 2017-ci illərdə aksessuarların (2018-ci ildə 0,43%) və digər elektronika mallarının (2017 də 2,73% və 2018-ci ildə 0,33%) ümumi mal dövriyyəsində xüsusi cəkisi azalmışdır.

Müəssisənin mal dövriyyəsinin həcminin və mənfəətin artması onun rəqabət-qabiliyyətli oldugu zaman yalnız mümkün olur. Bazarda ALLO şirkətinin pərakəndə ticarət müəssisələrinin əsas rəqibləri “AZƏRCEL” ”BAKCELL” ”NAR MOBİL” hesab olunur: rəqiblər də yerləşmə yerinə görə müəyyən edilmişdir. Bu müəssisələrdə oxşar mal çeşidləri üzrə malların qiymətləri təqribən eynidir. “ALLO” MMC müəssisəsinin 3 ticarət salonu vardır ki, bu da geniş alıcılar çevrəsinə malikdir. Müəssisənin salonları iri mərkəzi şəhər küçələrində yerləşir.

Xarici mühitin məhşur təhlil vasitələrindən olan STEEP təhlilindən istifadə edirlər. STEEP təhlil özündə makromühitin beş faktorunu əks etdirir:

S- sosial-mədəni və ya sosial-demoqrafik amillər (demoqrafik struktur, həyat tərzi, adət və ənənləri, əhalinin sosial mobilliyi).

Əhalinin vədişləri: bizim günümüzdə mobil rabitəsiz həyatı təsəvvür etmək mümkün deyil.

“ALLO”bu sahədə şirkətinin əsas üstünlüyü yüksək səviyyədə xidmət göstərilməsidir. Salonlar hazırda aşağıdakı xidmətləri təqdim edir:

- ✚ telefonlara 2 il müddətində zəmanət nəzərdə tutulur;
- ✚ telefonların istifadəyə hazırlanmaq üzrə pulsuz xidmət göstəilməsi;
- ✚ -satışdan sonrakı xidmət;
- ✚ diskont proqramlar;
- ✚ müştərilərin kreditləşdirilməsi və sair.

Bu amili əsas təsir göstərən amil kimi qiymətləndirmək olar.

Həyat tərzi: ALLO-nun ticarət salonlarında müxtəlif qiymət seqmentlərində olan mallar təqdim edilir. Buna görə də burada hər bir alıcı həm gəlirləri yüksək olan ən zövqlü, həm də orta gəlir səviyyəsinə malik olan alıcılar tələbatlarını ödəyə bilərlər. Şirkətin magazaları səhər saat 10^{00} dan 21^{00} -a qədər işləyir ki, bu da müəssisənin təşkilati işinə müsbət təsir edir. Bu amil orta təsirə malikdir.

Demoqrafik struktur: Bu amilin təsiri çox aşağıdır, belə ki salonlarda kütləvi istehlak malları satılmadığından əhalinin demoqrafik strukturu elə əhəmiyyətli rol oynamır.

T-texnoloji amillər (innovasiya). Müasir dövrdə aşağıdakı tendensiya müşühidə olunur: Ticarət nöqtələri arasında insanlar daha çox ixtisaslaşdırılmış ticarət salonlarına üstünlük verirlər. Bütün salonlarda barkodların avtomatik oxunma sistemindən istifadə edilir. Bu sistemdən həm də satışların dövrülülünü izləmək də mümkündür. Şirkətin öz alıcıları Internet vasitələrindən də istifadə edirlər. Təsir vasitəsi aşağıdır, belə ki, digər xarici faktorlarla müqayisədə satışda olan innovasiya tendensiyaları hazırkı dövrdə elə də əhəmiyyətli təsirə malik deyillər.

E-iqtisadi amillər (milli valyuta məzənnəsi, inflyasiyanın səviyyəsi, işçizliyin səviyyəsi, enerji daşıyıcılarının qiyməti).

Enerjidaşıyıcılarının qiymətləri: hazırkı dövrdə enerjidaşıyıcılarının qiymətlərində artım tendensiyaları nəzərə çarpır. Şübhəsiz, bu da alış qiymətinə təsir edərək, ümumilikdə qiymətlərin artmasına təsir göstərir.

İflyasiyanın səviyyəsi: qiymətlərin səviyyəsi əmək haqqından, təqaüdlərdən daha çox sürətlə artır. Təsir dərəcəsi yüksəkdir, belə ki, bu cür mühit tələbdə öz əksini tapır. Aşağı gəlirli insanlar daha aşağı keyfiyyətli telefonlar və aksesuarlar alırlar.

İşsizliyin səviyyəsi. Təsir dərəcəsi çox yüksək qiymətləndirilir, belə ki, maliyyə böhranları şəraitində işsizliyin səviyyəsi cib telefonlarının satışına da öz mənfi təsirini göstərir. İnsanlar alıştı istəkləri və alcılıq qabiliyyəti olduğu zaman həyata

keçirirlər, işçiz insan-heç bir maliyyə vəsaithəri olmadıqından alıcı olmaq kateqoriyasından da uzaqlaşır.

E-ekoloji amillər (təbii şərait, ətraf mühit). ALLO MMC ətraf mühitə hər hansı bir zərərli emissiya etmədiyindən, bu amilin təsir dərəcəsi elə də əhəmiyyətli deyil və orta dərəcədə qiymətləndirilir. Şirkətin işinə yalnız dolayı yolla təsir edə bilər. Ətraf mühitin pis və ya yaxşı olmasına tələbə təsir etməyir.

P-siyasi amillər. Hazırda Sumqayıt şəhəri də daxil olmaqla bütün Azərbaycan siyasi sabitlik ilə xarakterizə olunur. Bu şirkətin inkişafına müsbət təsir göstərə biləcək müsbət bir tendensiyadır. Eyni zamanda, onun təsir dərəcəsini də orta qiymətləndirmək olar.

Beləliklə, ALLO MMC-nin fəaliyyətinə, eləcə də mallarına olan tələbin formalaşmasına və inkişafına sosial-mədəni, sosial-demoqrafik və iqtisadi faktorların təsir dərəcəsi daha yüksəkdir, nəinki digərlərinin.

ALLO MMC -nin özü ilə birləşdə bazarda əsas rəqiblərinin aşağıdakı 3 əsas parametrlərinə görə qiymətləndirilməsi aparıldı:

- + xidmətin keyfiyyəti;
- + cib telefonlarının şəcid genişliyi;
- + əlavə xidmətlərin göstərilməsi.

Cədvəl 2.5 Sumqayıt şəhərində xidmət səviyyəsinin qiymətləndirilməsi barədə istehlakçılarla arailan sorgunun nəticələri

Ekspertlər	ALLO»	«Azercell»	«Elcell»	«Nar Mobil»	«Bakcell»
Ekspert 1	4	5	3	4	4
Ekspert 2	5	5	4	4	4
Ekspert 3	4	4	3	3	4
Ekspert 4	5	5	4	5	4
Ekspert 5	4	4	4	4	4
Ekspert 6	4	5	4	5	4
Ekspert 7	5	5	4	5	4
Orta bal	4,4	4,7	3,7	4,3	4,0

Mənbə: ALLO MMC-məlumatları əsasında tərtib edilmişdir.

Bu magazalarda xidmət keyfiyyəti 5 ballı şkala əsasında müstəqil ekspert rəyi əsasında qiymətləndirilir. Ekspert kimi təsadüfi secmə metodu ilə müəyyən edilən respondentləriştirək etmişdir. Nəticələr aşağıdakı 2.5-ci cədvəldə təqdim olunur.

Cədvəlin məlumatlarından göründüyü kimi, ekspertlər tərəfindən qeyri-qənaətbəxs xidmət səviyyəsini təklif edən şirkətləri müəyyən edilmədi.

Ümumilikdə isə hər bir şirkət bazarda rəqabət qabiliyyəti şkalasına görə 3,7-4,7 bal səviyyəsində qiymətləndirilir. Ekspertlər ən aşağı göstəricini “ELCELL”, ən yüksək göstəricini isə “AZERCELL”-ə verdilər. “ALLO” MMC-nin pərakəndə satış şəbəkəsində xidmət səviyyəsini ekspertlər 4,4 balla qiymətləndirdilər ki, bu da müəssisənin ümumilikdə xidmət göstərməsinin və raqabət qabiliyyətinin yaxşı olmasından xəbər verir.

2.6-cı cədvəldə təhlil aparılan magazaların salonlarında satılan mobil telefonların nominal sayı verilmişdir. Qiymətləndirmə telefon çeşidlərinin mövcud sayı üzrə birbaşa riyazi hesablama metodu ilə aparılmışdır.

Cədvəl 2.6 Mobil telefonlarının nominal sayı (ədəd)

«ALLO»	«AZERCELL»	«ELCELL»	«NAR MOBİL»	«BAKCELL»
120	120	65	60	110

Mənbə: ALLO MMC-məlumatları əsasında tərtib edilmişdir.

Şirkətlərin həyata keçiriləcəyi sahə üzrə rəqabət qabiliyyətinin səviyyəsini qiymətləndirmək üçün hər mağazanın çeşidinin dərinliyini 5 bal səviyyəsində aşağıdakı meyarlara görə qiymətləndirilməsi aparılmışdır: 30-a qədər -1 bal; 31-50 - 1,5 bal; 51-70 arası 2 bal; 71-90 arası 2,5; 91-110 arası 3 bal; 111-130 arası 3,5 bal səviyyəsində qiymətləndirilir.

Cədvəldə verilmiş məlumatlara əsasən, aşağıdakı nəticələr əldə edilmişdir: pərakəndə ticarət müəssisələri “ELCELL”, “ALLO”, “AZƏRCELL” hər biri 3,5 bal toplayaraq rəqabət qabiliyyətinin yüksək səviyyəsini əldə etmişlər. «NAR MOBİL», «BAKCELL» şirkətləri isə aşağı -2,5 bal topladılar. Bunu onunla izah etmək olar ki, bu şirkətləri əsas fəaliyyət istiqamətləri daha çox kommunikasiya xidməti göstərməkdir və mobil telefonların satışı isə şirkətdə əlavə fəaliyyət növü hesab edilir.

Sorgunun digər bir punktu olan “Əlavə xidmətlərin göstərilməsi” parametrinin tərkibinə aşağıdakılardaxildir: kredit proqramlarının sayı, mobil və stasionar telefonların telefonların təmiri, zəmanətin verilməsi, işlənmiş telefonların qəbulu, onların yenisi ilə əlavə ödəniş etməklə əvəz edilməsi.

Cədvəl 2.7 “Əlavə xidmətlər” parametrinə görə verilən ballar

Göstəricilərin adları	ALLO	Azercell	Elcell	Nar Mobil	Bakcell
Kredit proqramların miqdarı,	1	1	-	-	1
Mobil telefonların təmiri,	1	1	1	1	1
Zəmanət	2	1	1	1	1
işlənmiş telefonların qəbulu və əlavə ödənişlə yenisi ilə əvəzlənməsi	1	1	-	-	1
Yekun	5	4	2	2	4

Mənbə: “ALLO” MMC şirkətinin apardığı sorgu əsasında müəllif tərəfindən tərtib edilmişdir

Cədvəlin məlumatları əsasında aparılan təhlilə əsasən, aşağıdakı nəticə əldə edilmişdir ki, əlavə xidmətlərin göstərilməsi parametrinə görə rəqabət üstünlüğünə ALLO MMC şirkəti malikdir. Onun dalınca isə ixtisaslaşdırılmış «Bakcell» “Azercell” in ixtisaslaşdırılmış magazaları çıxış edir. Bu cəhət üzrə müqyisə edilən digər iki “NarMobil” və “Elcell” magazaları sonuncu yerləri bölüşdürür.

Əldə edilmiş məlumatlar əsasında ümumiləşdirilmiş şəkildə demək olar ki, müştərilərə göstərilən xidmət səviyyəsinə görə Sumqayıtda yerləşən ALLO MMC-nin əsas rəqibi “Azercell” ixtisaslaşdırılmış magazasıdır.

Mal çeşidlərinin genişliyi eyni olsa da “əlavə xidmətin göstərilməsi” parametrinin göstəricilərinə görə ALLO MMC liderdir.

Müəssisənin rəqabətqabiliyyətinin artırılması həm də şirkətin saytının, Internet-magazasının yaradılması vasitəsilə də həyata keçirilə bilər. Bunun üçün şirkətlər öz müştərilərinə əməkdaşlıq elədiyi malgöndərən şirkətlərində olan mobil telefonların bütün çeşidlərini (təqribən 20 adda) təklif edə bilərlər. Ekspertlər tərəfindən adı cəkilən şirkətdə yüksək xidmət səviyyəsi qeyd olunmuşdur: məsləhətçi hər bir müştəri ilə ayrılıqda fərdi olaraq söhbət aparır, müştərinin tələblərinə uyğun cib telefonlarının seçilməsinə kömək edir.

Magazaların inzibati rəhbərləri mal ehtiyatlarının təhlilini aparır və lazım olan mal çeşidlərinin siyahısını satış şöbəsinin müdürüne sifariş şəklində göndərir.

Hazırkı dövrdə malgöndərənlərin seçim kriteriyalrı aşağıdakıları özündə ehtiva edir:

- qiymətlər;

- ödənişin ertələnməsi (belə ki, magaza özünün şəxsi dəpvriyyə vasaitlərinə malik olmurlar);

-çatdırılma şərtləri (mağazanın genişləndirilməsi və inkişafı ilə əlaqədar, rəhbərliyin diqqəti rəflər, şkaflar, işıqlandırma qurğularının təqdim edilməsi kimi əlavə xidmətlərə yönəlmüşdir. və s.);

- ISO "Keyfiyyətin idarə edilməsi sistemi" standartının tələblərinə uyğunluq sertifikatı (müasir şəraitdə təchizatçıların rəqabət qabiliyyəti amilidir və göstərilən xidmətlərin keyfiyyətini dolayısı ilə təmin edir).

Malgöndərənlərin tərtib edilmiş rəqabət vərəqələri vasitəsilə hər kvartal təhlili aparılır (rəqabətqabiliyyətinin qiymətləndirilməsi). Malların göndərilməsi malgöndərmə müqaviləsi əsasında həyata keçirilir. Malgöndərmə şirkətinin seçilməsində əsas üstünlük məhsulu istehsal edən şirkətə verilir, belə ki, malların qiymətləri və ödəmə şərtləri vasitəçilərdən fərqli olaraq onlarda daha əlverişli olur. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda bu məhsulların istehsalı yox səviyyəsində olduğundan əsasən, vasitəcilərə müraciət edilir.

Vasitəçiləri secərkən də qiyməti ən aşağı və əlavə xidmətlər kompleksi təqdim edən vasitəçilərə üstünlük verilir.

Müəssisənin əsas təchizatçısı barədə dəqiqlik məlumat əldə edə bilmədi. Bunun əsas səbəbi kommersiya sırrı kimi dəyərləndirildi.

Müasir dövrdə mobil kommunikasiya bazarı doymuş bazar hesab edilir və bu bazarda rəqabət böyükdür. Buna görə qərara alındı ki, mobil telefon bazarında marketinq tədqiqatlarının köməyi təhlil aparılsın. Əsasən tədqiqatda Sumqayıt şəhərinin əhalisi iştirak etdi. Seçim təsadüfü-ərazi seçimi əsasında formalaşdı. İki mikrorayon seçildi: ALLO magaza salonun yerləşdiyi 2-ci və 11-ci mikrorayon əraziləri.

Nümunələrin həcmi aşağıdakı düstur vasitəsilə müəyyən edilir:

$$n = t^2 \times \frac{s^2}{Dx^2} \quad (3.1)$$

burada t – etimad əmsali,

s^2 – dispersiya,

Dx – yolverilən xətalar.

Alinan nümunələrin həcminə görə (n) – 95% etibarlılıq intervalı müəyyən edilmişdir ki, bu da etimad əmsalının $t=1,96$ uyğun gəlmişdir. Yolverilən xətaların ölçüsü isə 7 %, dipresiya göstərici 0,2 müəyyən edilmişdir.

$$n = 1.962 \times \frac{0.2}{0.072} \quad 156.8$$

Nümunə həcmini yuvarlaşdırısaq 160 nəfər edər. Heç olmaya minimum 10 effektiv intervyyu alınsın deyə 16 binada yaşayan 16 nəfərdən intervyyu götüruldu.

Tədqiqat metodu kimi sorgunun telefon və facebook sosial şəbəkəsi vasitəsilə kecirilməsi seçildi.

Rəqiblərin müəyyən edilməsi üçün 5 magaza seçilmiştir: "ELCELL", "AZƏRCELL", "NAR MOBİL", "BAKCELL" və "INTEGRALPLUS" magazaları. İstehlakçıların tədqiqi üçün anket tərtib edilmişdir.

Aparılan sorgu nəticəsində müəyyən edildi ki, soruşulanların 97% -i mobil telefonlarının fəal istifadəçiləridir, yəni telefonun mövcud bütün funksiyalarından tamlıqla istifadə edirlər.

Anketdə respondentlərə təklif edilmişdir ki, aşağıdakı suala cavab versinlər: "Mobil telefonunu aldığınız yeri seçərkən nəyi rəhbər tutursunuz?" və anketdə mühümlük amilini nəzərə alaraq 1-9 xalla qiymətləndirsinlər. Nəticələr aşağıdakı cədvəldə göstərilmişdir.

Cədvəl 2.8 Respondentlər tərəfindən magazaların qiymətləndirməsinin nəticələri

Magazanın seçilmə cəhəti	Kriteriyanın seçilməsi vacibliyi
Xidmətin keyfiyyəti	5,7
Cəsidi genişliyi	4,1
Aşağı qiymət	4,0
Güzəştlerin, aksiyaların olması	6,2
Malın keyfiyyəti	3,8
Əlavə xidmətlər (kredit, təmir, zəmanət)	6,0
Evə yaxınlığı	7,4
Magazanın presti ji	5,6

Mənbə: ALLO MMC-materialları əsasında hazırlanmışdır.

Müştərilərlə işləyərkən və qiymətin əmələ gəlməsində bu meyarların əhəmiyyətinin nəzərə alınması effektiv nəticə verə bilər. Həmçinin "ALLO"MMC

şirkəti üçün müsbət haldır ki, Buranın sakinləri üçün mağazanın prestijili olması böyük əhəmiyyət kəsb etmir.

“İstehlakçılar mağazada daha hansı mal qrupları / xidmətləri/ görmək istərdilər” sualına cavab verərkən istehlakçıların fikrinə görə çeşidi genişləndirmək üçün aşağıdakı variantlar əldə edilmişdir: uzaqdan idarəetməli elektron cihazlar-16%; web kameralar - 8%, qulaqlıqlar - 4%, mobil telefon təmiri - 12%.

İstehlakçıların seçimi olduqca əsaslıdır, çünkü ALLO magazasının fəaliyyət göstərdiyi ərazidə mobil telefon təmiri sexləri yoxdur. Mağazanın bütün rəqibləri artıq uzaqdan idarə olunan elektron cihazları (oyuncaqlar) satırlar. Mağaza kompüter avadanlıqlarının pərakəndə satışı ilə məşğul olmadığı üçün kompüter texnologiyası (web kameraları) sahəsində genişləndirilməyə ehtiyac duymadılar. Lakin mal şeçidini genişləndirmək üçün bu təklifləri nəzərə alaraq öz resurslarını yenidən qiymətləndirmək barədə fikirə gəldilər.

III FƏSİL. MÜƏSSİSƏDƏ KOMMERSİYA FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDIRİLMƏSİ VƏ SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI İSTİQAMƏTLƏRİ

3.1 Kommesiya fəaliyyətinin təkmilləşdirilməsi yolları

ALLO MMC-nin kommersiya fəaliyyətinin təhlili şirkətin rəqabət qabiliyyət malik olduğunu göstərdi, amma "təkmilləşməyə heç bir məhdudiyyət yoxdur". Bu baxımdan, yeni və yaxud realizə edilmiş məhsul qruplarına istehlakçı tələbatının müəyyənləşdirilməsi üçün aparılan tədqiqatlar əsasında şirkətin fəaliyyətini təkmilləşdirmək üçün tövsiyələr hazırlanmışdır.

- Müəssisənin rəqabətqabiliyyətinin təmin etmək məqsədilə əlavə xidmətlər spektrini genişləndirmək lazımdır. Belə ki, hal-hazırda bəzi xidmətlər, əsasən də mobil telefonların satış yerində təmiri üzrə istehlakçıların tələbatı tamlıqla ödənilmir.

- Veb-kamera, uzaqdan idarəetmə cihazı olan oyuncaq kimi yeni əmtəə qruplarına daxil olan mal şəqidini genişləndirmək.

- Personalın peşəkarlığını artırmaqla alıcılara xidmətin keyfiyyətini yüksəltmək. Bu təklif onunla əlaqəlidir ki, müəssisənin müştərilərlə birbaşa işləyən heç də bütün işçiləri ticarət təhsilinə malik deyillər.

- Malların tədarükü və qəbul edilməsi üzrə texnoloji əməliyyatlarına elektron nəzarət və elektron mühasibat uçotunun tətbiqi keyfiyyətsiz məhsulların daxil olma riskini azaldır, bununla yanaşı, işçilərin öz prosesləri üçün məsuliyyət hissərini artırır. İdeal olaraq, sistemli bir yanaşmaya da keçmək olar və ya beynəlxalq standartlara uyğun olaraq öz fəaliyyətlərini sertifikatlaşdırmaq üçün cəhd edilə bilər

- Mal qrupları üzrə alış optimallaşdırmaq məqsədilə ABC təhlilini aparmaq. Malların fasıləsizliyini təmin etmək üçün mütamadi nəzarət tələb edən mal qrupları üzrə malgöndərənləri dəyişmək imkanlarına da baxılmalıdır. ALLO MMC-nin ugurlu fəaliyyəti həm də istehlakçı tələbini ödəməklə müəssisənin qarşısına qoyduğu məqsədə çatmaq üçün rəqabətqabiliyyətinin təmin edilməsində yaxşı düşünülmüş marketinq strategiyasının həyata kecirilməlidir. Belə ki, dissertasiya işinin ikinci

fəslində aparılan təhlilə əsasən müəyyən edildi ki, malgöndərənlərin arasında səmərəsizləri də mövcuddur.

İndi isə ABC təlili əsasında ALLO MMC- tərəfindən mütəmadi nəzarətdə olan mal qrupları müəyyən edilir. A qrupuna daxil olan mallar əsasən mobil və stationar rabitə vasitələri və digər elektrotexnikadır ki, bunların da mal dövriyyəsində xüsusi çəkisi 62,3% təşkil edir. B qrupuna daxil olan mallar rəqəmsal diktofonlar, fototexnika vasitələridir. Bu mallar ümumi mal dövriyyəsində 17,26%, təşkil edir. Aksesuarların satışı, müxtəlif xidmətlərin göstərilməsi, yəni internetə qoşulma, ekspress kartların satışı, milli və lokal mobil operatorlara qoşulma üzrə göstərilən xidmətlər C qrupuna aiddir və mal dövriyyəsində 15,65%-paya malikdir.

Cədvəl 3.1 ALLO MMC tərəfindən aparılan mal qrupları üzrə ABC təhlilinin göstəriciləri

Nomenklatur	Mal dövriyyəsində, payı %	Məcmu dövriyyəsində payı %	Qrup
Mobil rabitə vasitələri;	22,77	22,77	A
Fərdi audiotexnikalı DECT- standart telefonları	19,93	42,7	
Digər elektrotexnika	19,59	62,29	
Rəqəmsal diktofonlar, fototexnika;	17,26	79,55	B
Ekspress-satış kartlarının satışı, IP-telefoniya, İnternetə qoşulma	8,89	88,44	
Milli və lokal mobil operatorlara qoşulma	6,76	95,2	C
Aksesuarlar	4,8	100	

Mənbə: “ALLO” MMC şirkətinin məlumatları

Mal ehtiyatları mal dövriyyəsinin gündəlik nəzarət tələb edən A qrupuna aid olan mal qrupları üzrə malgöndərənlərin qiymətləndirilməsi mobil telefonlar və DECT telefonlarının alıcıları tələfindən verilən təkliflərini nəzərə almaqla keçirilməlidir.

Beləliklə, ALLO magazalarında bu qrup mallar üzrə alıcıların magaza çeşidlərində görmək istədikləri mal qruları üzrə malgöndərənləriin təhlilini aparaq. Malgöndərənlərin siyahısını rəsmi İnternet saytlarında “Nə? Harda? Neçeyə?” kimi suallar əsasında formallaşdırılma metodu əsasında aparılmışdır. Bu təhlil

müəssisənin meneceri tərəfindən aparılır. Cədvəldə hər bir malgöndərən firmanın ALLO şirkətinə maraqlı olan mal qrupları üzrə şəqid müxtəlifliyi, malgöndərmə şərtləri əks edilmişdir.

Cədvəl 3.2 Malgöndərənlərin secilməsi meyrları

Göstəricilər	İNTEQRAL PLYUS	İRŞAD TELECOM	“SAMSUNQ” ELEKTRONİCS
Cəşid genişliyi	540	380	420
Elektron cihaz çeşidlərinin dərinliyi	25	20	27
Veb-kameralar üzrə cəşid dərinliyi	15	-	23
Malgöndərmə şərtləri	3 gün ərzində öz nəqliyyat vasitələri ilə	5 gün ərzində öz nəqliyyat vasitələri ilə	3 gün ərzində nəqliyyat vasitələri ilə

Mənbə: ALLO MMC-nin məlumatları əsasında müəllif tərəfindən tərtib olunmuşdur

Cədvəlin məlumatları əsasında müəyyən olun ur ki, daha cox maraq yaradır. Belə ki “İnteqral plyus” şirkəti həm mal çeşidlərinə görə, həm də göndərmə şərtlərinin münasib olduguna görə daha üstün mövqeyə malikdir. İndi isə ikinci fəslidə aparılan təhlil əsasında əldə olunan məlumatları 3.2 cədvəlin məlumatları ilə birləşdirib malgöndərənləri qiymətləndirək. Qiymətləndirmə yuxarıda qoyulmuş prinsiplər əsasında aparılır.

Cədvəl 3.3. Malgöndərənlərin qiymətləndirilməsi

Malgöndərənlərin secilməsinə təsir göstərən amillər	Meyarlar	İNTEQRAL PLYUS		İRŞAD TELECOM		“SAMSUNQ” ELECTRONİCS	
	a	b	ab	b	ab	b	ab
Qiymət səviyyəsi	0,3	0,8	0,24	0,75	0,225	0,8	0,24
Dəst	0,1	0,9	0,09	0,9	0,09	0,9	0,09
Catdırma müddəti	0,07	1	0,07	1	0,07	0,8	0,056
ROS materiallarının təqdimi	0,03	0,9	0,027	0,7	0,021	0,8	0,024
Çeşid	0,14	0,9	0,126	0,5	0,07	0,7	0,098
Firmanın etibarlılığı	0,16	0,9	0,144	0,8	0,128	0,7	0,112
Malgöndərmə tezliyi	0,2	1	0,2	1	0,2	0,9	0,18
$\sum ab$	E = 1,00		0,897		0,804		0,8

Mənbə: Cədvəl “ALLO” MMC-nin hesabları

Burada “a” - göstəricilərin ranqlanmış əmsalı;

“b”- göstəricinin qiymətləndirmə əmsalı;

“ab” – məcmu göstərici.

Yuxarıda araiyan təhlil nəticəsində belə nəticə əldə edilir ki, müəssisə fəaliyyətinin hazırkı mərhələsində səmərəliliyinin təmin edilməsində əsas optimal variant mal çeşidinin genişləndirilməsidir. Bunun üçün müəssisəsin öz məlgöndərən təşkilatları olan təsərrüfat əlaqələrinə yenidən baxılması zəruriyyəti yaranır. Bu nəticəyə gəlmənin əsas səbəblərindən biri də məlgöndərənlərin müəssisəsin meneceri tərəfindən apardığı meyarların ranqlaşdırılması səbəb olmuşdur. Cədvəl-dən də göründüyü kimi məlgöndərənlərin qiymətləndirmə diapozonları 0.8-0.897 arası variasiya edir.

Məlgöndərənlərin meyarlar üzrə təhlili, tələb olunan mal çeşidlərini təklif edən (uzaqdan komanda cihazı ilə idarəedilən vertolyot, qayıq, avtomobil oyunaqları, coxfunksiyalı vebkameralar və s.) məlgöndərənləri nəzərə almaqla aarılmışdır. Mövcud məkanlarda təmir sexinin təşkil edilməsi mümkün deyildir, amma qırılan, xarab olan qurğular üçün bir qəbul mərkəzini sonradan təmir sexinə göndərilməklə təşkil etmək mümkündür. Bu cür təsərrüfat əlaqəsinin tənzimlənməsi baxımından tərəflər arasında müvafiq müqavilələrin bağlanması da vacibdir. Bu cür tədbir təşkil edilməsi müəssisənin mənfəətinin artırılması üçün əlavə bir mənbə ola bilər.

Cədvəl 3.4. ALLO MMC-nin yeni məlgöndərənlərlə təsərrüfat əlaqələrinin qurulmasından əldə olunacaq səmərə (qiymətlərin orta səviyyəsi)

Mal şeçidləri (mal qrupları üzrə)	Köhnə satınalma qiyməti man.	Təzə satınalma qiyməti man	Alışın həcmi ədəd (il ərzində)	Satışdan iqtisadi səmərə man	İl ərzində iqtisadi səmərə, man
Elektron oyunaqlar	30	28	1210	-2	2420
Veb-kameralar	26	24	605	-2	1210
Qulaqcıqlar	18	14.5	402	-3.5	1407
Cəmi	x	x	2217	-7.5	5037

Mənbə: “ALLO” MMC şirkətinin məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir

Beləliklə, ALLO MMC-nin kommersiya fəaliyyətinin təhlili nəticəsində belə təklif irəli sürülür ki, əvvəlki illərdə müqavilə bağladığı topdan satış məlgöndərənlərlə təsərrüfat əlaqələrinə yenidən baxılsın və daha otimal meyarlara və çəşid ge-

nişliyinə malik olan digər üç “Samsunq Electroniks”, İnteqral plyus” və İrşad Telecom” şirkətləri ilə yeni müqavilələr bağlaşın. Malgidərənlərin dəyişildiyi və satış nomenklatursuna yeni mal çeşidlərinin daxil olduğu halda, ALLO MMC-nin mənfəətinin necə dəyişəcəyini hesablayaq

Hesablamanın nəticələri 3.4 cədvəldə göstərilmişdir.

Beləliklə, mövcud malgöndərənlərdən mal daxil olduqda magazanın gəliri 40,7 min manat təşkil edirdi, malgöndərilənlərin dəyişildiyi zaman şirkətin pərakəndə satınalma qiymətinin vahid mal çeşidi üçün 7,5 man azalmasına şərait yaradacaq ki, bu da öz növbəsində hesablamalara görə müəssisənin 5037 man həcmində iqtisadi səmərə əldə edəcəyinə dəlalət edir.

ALLO MMC şirkətində mal çeşidinin genişləndirilməsi də mal dövriyyəsinin ümumi həcmının artmasına təsir edəcək, bununla da mənfəətinin artmasına şərait yaradacaqdır. Belə ki, aparılan sorgular nəticəsində müəyyən olunmuşdur ki, rəyi soruşulan respondentlərin 16 faizi magazada uzaqdan idarəetmə qurgulu elektron oyuncاقların, 8 faizi vebkameraların, 4-faizi isə qulaqcıqların olmasını isteyirdilər. Aşağıdakı cədvəldə 3.3-cü cədvəldəki nomenklaturada olan mal qruplarının orta satınalma qiymətləri və parakəndəsatış qiymətləri əsasında mal qruplarına yeni mal çeşidlərinin daxil olmasından əldə edilən iqtisadi effekti hesablayaq.

Cədvəl 3.5 Mal qruplarının qiymətlərinin təhlili əsasında ALLO MMC-nin illik iqtisadi səmərəliliyi

Mal şeçidləri (mal qrupları üzrə)	İstehlakçılar ın sayı , nəfər.	Orta satınalma qiyməti man	Orta pərakəndə satış qiyməti (ədəd), man.	Gözləninlən m/d həcmi, man	Iqtisadi səmərə, man.
	<i>I</i>	<i>2</i>	<i>3</i>	<i>Ix3</i>	<i>[(3-2)xI]</i>
Elektron oyuncاقlar	1210	28	31.5	38115	4235
Veb-kameralar	605	24	28.5	17242	2722.5
Qulaqcıqlar	402	14.5	17.5	7035	1206
Cəmi	2217			62392	8163.5

Mənbə: “ALLO” MMC şirkətinin məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir

3.5-cü cədvəlin məlumatlarından aydın olur ki, alıcıların tələbatının ödənilməsi mənfəətin 2 dəfəyə qədər və yaxud 8163.5 man artmasına səbəb olur. Bununla da

alıcı tələbatının ödənilməmiş hissəsi mal atışından gələn mənfəətin artması qabiliyyətinə malikdir. Təklif edilmiş tədbirlərin həyata keçirilməsi sayəsində ümumi iqtisadi səmərəni hesablayaq və ALLO MMC-nin əsas iqtisadi təsərrüfat göstəricilərinin 2019-cu il üçün planlaşdırıraq və aşağıdakı cədvəl formasında verək.

3.5-ci cədvəlin məlumatlarına əsasən söyləmək olar ki, 2019-cu ildə müəssisənin ümumi gəlirlərində 2018-ci illə müqayisədə 161.9 min man və ya 181.2% artım gözlənilir. Bu artımın gözlənilməsi əlbəttə tə davül xərclərinin də artmasına səbəb olacaqdır. Belə ki, 2019-cu ildə tə davül xərclərinin ümumi həcmində 2018-ci ilə nisbətən 74.44 min man. və yaxud 142.1% artma gözlənilir.

Cədvəl 3.6 ALLO MMC-nin iqtisadi-təsərrüfat fəaliyyətinin 2019-cu il üçün plan göstəriciləri

Göstəricilər (2018+ plan)	2018 – ci il	2019-cu il.	Kənarlaşma,	
			Mütləq, min man	Nisbi %
Umumi gəlir, min man	198,6	360.5	161.9	181,2
Tə davül xərcləri, min man	157.06	231.5	74.44	147.4
Satışdan əldə edilən mənfəət, min man	41.54	129.0	87.46	310,5

Mənbə: ALLO MMC-nin məlumatları əsasında müəllif tərəfindən hesablanmışdır

Cədvəlin məlumatlarından görünür ki, 2019 –cu ildə müəssisə ümumi gəlirlərində 2018-ci illə müqayisədə 161.9 min man və ya 181.2% artım gözlənilir. Bu artımın gözlənilməsi əlbəttə tə davül xərclərinin də artmasına səbəb olacaqdır. Belə ki, 2019-cu ildə tə davül xərclərinin ümumi həcmində 2018-ci ilə nisbətən 74.44 min man. və yaxud 142.1% artma gözlənilir. Bunun əsas səbəbi, mal çeşidlərinin genişlənməsi ilə birbaşa əlaqəlidir. Buna görə də tə davül xərclərinin artması əsasən dəyişən xərclərin, yəni mal dövriyyəsinin həcmi ilə birbaşa əlaqəli olan xərclərin artmasında ehtiva edəcəkdir. Tə davül xərclərinin artmasına baxmayaraq, satışın həcmiinin artması ilə əldə ediləcək mənfəətin həcmində də artım müşahidə olunacaqdır.

Ümumi gəlirin artması ilə bahəm, eləcə də tə davül xərclərində qeyri-mütənasib artımın gözlənilməsi 2019-cu ildə satışdan gələn mənfəətin də 129.0 min

man. artacagından xəbər verir. Başqa sözlə desək, 2019-cu ildə mənfəətin həcmində 2018-ci ilə nisbətən 87min 460 man və yaxud da 310,5% artma gözlənilir. Mənfəətin bu məbləği pərakəndə satış qiymətlərinin azaldılacağı halda azala bilər.

3.2 İnternet-magazanın yaradılması kommersiya fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm vasitə kimi

Məlumdur ki, kicik və orta sahibkarlığın inkişafının müasir mərhələsində onun ugurlu fəaliyyət göstərməsinin əsas amillərindən biri kimi kommersiya strukturlarının internet texnologiyalar əsasında elektron kommersiya sistemində istifadə etməsidir. Elektron ticarət sahəsində sahibkarlıq strukturlarının yaradılması və inkişaf etdirilməsi pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin ümumi səviyyəsinin artmasına və satış məkanın alıcılara daha yaxın olmasına şərait yaratır. Pərakəndə sahibkarlıq, rəqabətin artması və pərakəndə ticarətdə iri sahibkarlıq birliliklərinin (yəni, şəbəkələr) sürətlə formallaşması sistemində kicik sahibkarlıq strukturlarının fəaliyyət effekti kəskin aşağı düşür və inkişaf sürəti azalır.

İstənilən topdan və ya pərakəndə ticarətlə məşgul olan kommersiya strukturları üçün potensial müştərilərin məlumatlılığını təmin etmək vacib məsələlərdəndir. Şirkəti təmsil etməyin bir çox kanalları vardır. Bunlardan ən aktualı Internetdir. Bu gün yüksək rəqabət mühitində hər bir ticarət müəssisəsi özünü Internetin ən müasir informasiya məkanında tanıtmağa çalışır. (K.S.Cabbarova, 2017, ss. 142-147)

ALLO MMC hal hazırda öz veb saytına malik olsa da, elektron satış sahəsində fəaliyyət göstərmir. Buna görə şirkətə özün daha geniş veb saytına bir layihə hazırlamaq və malların elektron satış üçün tədbirlər təşkil etmək tövsiyə edilməlidir. Layihənin əsas məqsədi çox funksiyalı veb saytı, internetdə reklam, informasiya və ticarət biznes portalları daxilində fəaliyyət göstərən fəaliyyət göstərən və effektiv bir integrasiya edilmiş Internet sistemini yaratmaqdan ibarətdir. .

ALLO MMC-nin internet magazasının işlənib hazırlanmasa bir necə etapdan ibarətdir.

- lahiyə öncəsi audit. Bu mərhələdə program təminatını hazırlayan şirkət şifarişci ilə birgə lahiyənin məqsədi və vəzifələrini müəyyən etmək üçün marketinq tədqiqatları aparır. Tədqiqatın nəticələrindən asılı olaraq gələcək internet magazanın funksional imkanları, dizayna olan tələb, bazarda mal yeridilişinin metodu müəyyənləşdirilir;
- qərar seçimi Bu mərhələdə müştəri ilə online mağaza üçün nəzərdə tutulan bütün ehtiyacları uğurla yerinə yetirməyə imkan verəcək optimal bir program təminatı razılaşdırılır;
- texniki məsələlərin işlənib hazırlanması. Texniki tapşırıqların keyfiyyəti yerinə yetirilməsi bütün sonrakı işlərin nəticəsini müəyyənləşdirir;
- dizayn tərtibatı. Bu mərhələin həyata keçirilməsi nəticəsində saytin xarici görünüşü, rəng qammaları, naviqasiyası və əsas funksional blokları formalaşır. Internet-saytin dizaynının tərtibatı üçün əsas şərt, şirkətin ümumi firma stilinə uyğun gəlməsidir;
- düzənləmə. Bu mərhələdə internet magazanın dizaynı gələcəkdə internet magazanı hərəkətləndirən mühərrikinə baglanacaq bloklara bölünür. Internet magazanın nə cür görsənəcəyi, saytin brauzerlərdə nə dərəcədə korrektli görünəcəyi, eləcə də Internet istifadələçiləri tərəfindən əlcatanlığı düzənləmədən bir başa asılıdır;
- lahiyənin testdən keçirilməsi. Saytin lahiyələndirilməsi və işlənib hazırlanıqdan sonra onun əvvəlcədən hazırlanmış əmtəə bazasında performans testi həyata keçirilir. Test zamanı müəyyən edilən bütün səhvlər və çatışmazlıqlar istinad dərhal aradan qaldırılır;
- lahiyənin təhvil verilməsi. Müştəriyə əvvəlcədən proyektin texniki şərtlərində təsvir edilmiş bütün xüsusiyyətlər nümayiş etdirilir.

İndi isə lahiyələndirilmiş internet magazanın struktur nəzər quruluşuna nəzər yetirək. İstənilən brauzerdən istifadə edərək, müştəri onlayn mağazanın veb səhifəsinə daxil olur. Sayt satılan elektrik mallarının kataloqu və qeydiyyat məlumatını daxil etmək, sifariş yerləşdirmək, çatdırmaq, ödəmə etmək, həmçinin satıcı şirkət

haqqında lazımi məlumatları əldə etmək üçün zəruri interfeys elementləri olan elektron vitrinə malikdir.

Müştərinin qeydiyyatı ya sifarişi rəsmiləşdirdikdə və ya internet-mağazaya giriş etdikdə aparılır.

Əmtəə seçdikdən sonra, ödənişin və çatdırılmanın necə həyata keçiriləcəyini göstərən bir formanın doldurması lazımdır. Şəxsi məlumatların qorunması məqsədilə qarşılıqlı əlaqə SSL kimi ayrıca təhlükəsiz bir kanal vasitəsilə həyata keçirilməlidir. Sifarişin formallaşması başa çatdıqdan sonra, alıcı haqqında bütün əldə edilmiş məlumatlar elektron vitrindən ticarət sisteminə daxil olur. Ticarət sistemi malların anbarda olub olmadığını yoxlayır və məlumatları ödəniş sisteminə yönləndirir. Anbarda əmtəənin olmadığı halda sistem avtomatik olaraq məlumatları müraciət göndərir və alıcıya malın gözləmə müddəti barədə məlumat verilir.

Malın alıcıya çatdırıldığı zaman ödəniş həyata keşirilirsə, o zaman sifariş faktının təsdiqi tələb edilir. Bu əksər hallarda telefon və ya e-poçt vasitəsilə baş verir.

Elektron-ticarət sistemi üç əsas elementə bölünür:

- -elektron vitrinə və ticarət sisteminə malik olan online mağaza;
- zəruri malların ödənilməsi sistemi;
- ödənilmiş malların çatdırılma sistemi.

Bu komponentlərin hər birini daha ətraflı şəkildə nəzərdən keçirək.

Veb-vitrin kataloq, naviqasiya sistemi və sonradan emal edilməsi üçün menecə ötürülən sifarişdən ibarətdir. Bu mərhələdə sifariş üzrə iş satış menecerinə göndərilir.

Lahiyələndirilən onlayn mağazanın əsas funksiyalarına aşağıdakılardır:

- müştəriyə informasiya xidməti;
- sifarişin emali;
- ödənişlər həyata keçirilməsi;
- müxtəlif statistik məlumatların toplanması və təhlili.

Müştəriyə informasiya xidməti aşağıdakı elementləri ehtiva edir:

- malların kataloqu ilə işləmək;
- əlavə məlumatxarakterli informasiyalarla işləmək;
- qeydiyyat prosedurunu da daxil olan virtual səbətlə işləmək.

Bir məhsulun seçilməsi prosesində, virtual səbət şəklində göstərilən seçilmiş məhsulun siyahısı göstərilir. Alıcının xahişi ilə istənilən məhsul, istənilən vaxt, real səbət halında olduğu kimi, ümumi alış qiymətinin sonradan yenidən hesablanması ilə geri çəkilə bilər. Əlbəttə ki, səbətin hazırkı tərkibi daim istifadəçiyə göstərilir. Malların seçilməsi başa çatdıqdan sonra ödəniş metodu və malın alıcıya çatdırılması mərhələsi gəlir.

Sifarişin emal prosesi malın mövcudluğunu yoxlamaq və anbarda ehtiyatda saxlamaqla başlayır. Sifarişin bir hissəsi olmadıqda, sistem alıcıya mümkün gecikmə barədə məlumat verir. Sonra seçilmiş ödəmə sisteminə müraciət göndərilir və ödəniş təsdiq edildikdə, malların çatdırılması prossesi rəsmiləşdirilir. Ödəniş iki variantda həyata keçirilir:

- a) ilkin ödəniş. İlkin ödəniş variantına alıcının hesabında alış məbləğinin ehtiyatda saxlanması və yalnız mal çatdırıldıqdan sonra vəsaitin etibarlı transferi (təhlükəsiz əməliyyatlar) ilə bağlı müxtəlif sxemləri daxil etmək olar ;
- b) malların catdırılması zamanı ödəniş (kuryerlə çatdırıldıqda, poct vasitəsilə çatdırıldıqda və ya alıcının istədiyi ticarət müəssisəsində əldə etdiyi anda).

Ödəmənin aşağıdakı usulları möcuddur:

- bank köçürmələri. Elektron dükanın hesabına pul köçürmələr yolu ilə;
- poçt qaydalarına uyğun olaraq poçt şöi bəsində malın alınması zamanı ödəniş tələbnaməsi vasitəsilə
- malların çatdırılmasından sonra və ya alıcının istədiyi ticarət salonundakı ziyanətdə nağd ödəniş;
- Internet ödəniş sistemindən istifadə etməklə;
- poçt köçürülməsi.

Alıcıya malların çatdırılması iki üsülla həyata keçirilir:

- magazanın özünün şəxsi və yaxud peşəkar kuryer xidməti vasitəsilə;
- poçt vasitəsilə (ilkin ödənişlə və ya tələbnamə əlavəsilə);

- beynəlxalq poşt xidməti vasitəsilə;
- müştərinin özünün vasitəsilə;

Müəssisə virtual dənişi bank köçürməsi və ya nagd hesablaşması yolu ilə qəbul edə bilər. Bank köçürməsi yolu ilə hesablaşma blankı web -serverdə hazırlanır və alıcı tərəfindən cap edilir və ödənilməsi üçün banka təqdim edilir.

Bundan əlavə ticarət Avropada geniş tətbiq olunan window shopping sistemindən də istifadə etmək mümkündür. window shopping sistemin mahiyyəti ondan ibarətdir ki, müştəri alış haqqında qərarı magaza vitrinlərinin qarşısından kecən zaman verir. Yeni texnologiya kicik bir qurgu vasitəsilə birbaşa vitrindən alış etməyə əsaslanır. Alıcı lazer şüasını birbaşa vitrində yerləşən istənilən predmete yönəldir və ekranda secdiyi məhsul haqqında ətraflı məlumat əldə edir. Alışa qərar verildiyi halda, lazer şüası müəyyən yazı yayonəldilir və ekranda informasiyaların (kredit kartın nömrəsi, ünvan və. s) daxil edilməsi haqqında forma görünür (K.S.Cabbarova, 2016).

Cədvəldə 3.7-də elektron magazanın açılması üçün lazım olacaq xərclər qeyd olunmuşdur. Bu xərclər effektivliyini hesablamaq üçün əvvəlcə xərcləri təhlil edək.

Cədvəl 3.7 Internet-magazanın hazırlanması üçün çəkilək xərclərin proqnozu

Cəkiləcək xərclər	Qiyməti, man .
HP ProLiant DL380 407549-421 serveri	2500
DBMS MySQLversiya 4.1	500
Saytın işlənib hazırlanması	1500
Web-dizayner xidmətləri	500
Məbləğ	5000

Mənbə: bazar qiymətləri əsasında müəllif tərəfindən proqnoz şəkilində tərtib edilmişdir.

Beləliklə, cədvəldən görünür kü, reklama və internet magazanın yaradılmasına 5000 şəkilən xərclər təqribən 5000 man təşkil edəcəkdir. Lyihəyə görə internet magazanın yaradılması satışın həcmini 20% artırmalıdır. Bunun üçün internet-magazanın səmərəli olub olmayacağı əlavə mal dövriyyəsinin həcmində görə proqnozunu verək. Bu zaman

$$Ug = Md \times Sq \quad (3.1)$$

Burada

Ug — ümumi gəlir;

Md — 20% satışın artan hissəsini təşkil edəcək malların sayı;

Sq — satış qiyməti.

Belə fərz edək ki, “ALLO” MMC-nin internet magazasından ilk dövrlərdə ancaq veb kameralar, elektron oyuncaqlar və aksesuarların satışı həyata keçiriləcək. Bu zaman digər şərtləri nəzərə almadan hesablayırıq:

—internet maganın yaranmasına qədər satışın həcmi - 2217ədəd;

— internet magaza fəaliyyətə başlayandan sonra satışın həcmi 2660 ədədə qədər artacaq.;

— orta qiymət isə— 25,8 manatdır.

İnternet magazanın yaradılmasından əldə olunacaq effektivlik::

$$Ug = 443 \times 25.8 = 11429 \text{ man} ;$$

İndi isə qoyulan xəclərin özünü doğurluması (xərcverimi) əmsalını hesablayaqq.

$$R = 5000 / 11429 = 0,43.$$

Aparılan hesablamalar əsasında əldə edilən nəticələr ondan ibarətdir ki, əgər yaradılacaq internet magaza effektli olarsa və veb kameralar, elektron oyuncaqlar və aksesuarlar üzrə satışın həcmi həqqiqətən 2217 ədəddən 2660 ədədə qədər artarsa o zaman 5 ay ərzində firma qoyduğu bütün xərcləri örtər və satışdan gəlir götürür. Buradan aydın olur ki, ALLO MMC şirkəti satışın həcmini artırmaq və daha da çox gəlir əldə etmək məqsədilə yeni satış kanallarına ehtiyac duyur. Bu baxımdan internet magazanın yaradılması bu sahədə ən əlverişli vasitə hesab olunur.

NƏTİCƏ VƏ TƏKLİFLƏR

Sürətlə dəyişən iqtisadi vəziyyətin müasir mərhələsində fəaliyyəti planlaşdırmadan və gözləntiləri proqnozlaşdırmadan müsbət nəticələr əldə etmək mümkün deyil.

Mal çeşidi pərakəndə satış şəbəkəsi vasitəsilə satılan malların nomenklaturudur. Mal çeşidinin formallaşması - əhali tələbatını tam ödəmək məqsədilə mal qruplarının, növlərinin və çeşidlərin seçilməsi prosesidir.

Dissertasiya işində bazar iqtisadiyyatının müasir vəziyyətində kommersiya fəaliyyətinin təşkilinin mahiyyəti açıqlanır, kommersiya fəaliyyətinin təkmilləşdirilməsi üsulları və metodları təhlil edilir. Həmçinin, ALLO MMC-nin kommersiya fəaliyyətinin effektivliyinin təhlili aparılmışdır. Həmçinin tədqiqat obyektinin kommersiya fəaliyyətinin effektivliyini təhlil edilmişdir.

Şirkətin 2016-2018-ci illər üzrə iqtisadi-təsərrüfat fəaliyyəti təqdim olunan hesabatlar əsasında təhlil edilmişdir. Müəssisənin əsas iqtisadi-təsərrüfat göstəriciləri mal dövriyyəsi, şirkətin ümumi gəliri, tə davül xərcləri, mənfəəti və rentabelliyi hesab edilir.

Müəssisənin əsas göstəricilərin təhlili göstərir ki, şirkətin mal dövriyyəsi son üç ildə dinamik tendensiyaya malikdir. Belə ki, mal dövriyyəsinin həcmi 2017-ci ildə 2016-ci illə müqayisədə 378.6 man min manat artmışdır, 2018-ci ildə isə bu göstərici 2017-ci illə müqayisədə 184.0 min manat artmışdır .

Bu göstəricilərinin təhlili göstərir ki, 2018-ci ildə 2017-ci ilin anoloji dövrü ilə müqayisədə şirkətin mənfəətinin artım sürətində azalma olub, bu da müəssisədə kommersiya fəaliyyətinin təşkilinə yenidən baxmagı və təkmilləşdirilməsini tələb edir.

Müəssisənin ümumi gəlirinin təhlil göstərir ki, 2017-ci ildə 2016-ci illə müqayisədə ümumi gəlirin məbləği 63.3 min man artsa da, 2018-ci ildə bu göstərici 30.2 min man olmuşdur. Buna əsasən fikir söyləmək olar ki, müəssisədə sabit artım tendensiyası var. Lakin ümumi gəlirin mal dövriyyəsinə nisbətən səviyyəsində üç il ərzində 0.35% stabil olaraq azalma müşahidə olunur.

Mal satışının həcminin artması 2017-ci ildə həm də tə davül xərclərinin

artmasına səbəb olsa da ,sonrakı illərdə azalmalar müşahidə olunmaga başladı Belə ki, əgər 2017-ci ildə bu göstərici özündən əvvəlki ilə nisbətən 162.3% olmuşdursa, 2018-ci ildə bu göstərici 118.4% təşkil etdi. Eyni zamanda, mal dövriyyəsinə nisbətən tə davül xərclərinin səviyyəsində müvafiq illərdə 0.3% və 0.1% olmaqla azalma müşahidə olunur. Bu 0

da müəssisənin xərclərə qənaət etməyə meyilli olduğunu deməyə əsas verir .

Ümumi gəlirin və tə davül xərclərinin həcmində müşahidə olunan artım malların satışından əldə olunan mənfəətin də artması ilə nəticələndi Belə ki, 2017-ci ildə 2016-ci ilə nisbətən 13.4 min man, 2018-ci ildə 2017-ci ilə nisbətən 6.2 min man artmışdır.

Mənfəətin vergi tututulmaya qədərki strukturunun təhlili göstərir ki, müəssisədə mənfəətin yaranması mənbəyi əsasən mal satışıdır. 2016-ci ildə onun payına ümumi mənfəət məbləğinin 100,21 % , 2017-ci ildə 100,28 % və 2018-ci ildə 100,30 % düşür

Mal satışının strukturunun detallı təhlili nəticəsində məlum olmuşdur ki, mal çeşidinin strukturu da mal dövriyyəsi həcminə mütənasib olaraq inkişaf edir. Lakin bəzi qrup mallar, məsələn DECT standart telefonlar, aksesuarlar istisnalıq təşkil edir.

Dissertasiya işində tədqiqat obyektiinin rəqabət qabiliyyətliliyinin də təhlili aparılmışdır. Təhlil nəticəsində müəyyən olundu ki, müəssisə ancaq Sumqayıt və ora yaxın yerlərdə müəyyən dərəcədə rəqabətqabiliyyətinə malikdir.

Müəssisənin rəqabət qabiliyyətinin artırılması məqsədilə qiymətlərin səviyyəsinə, satınalma qiymətlərinin aşağı salmaq hesabına tə davül xərclərini də azaltmaq vacibdir. Bunu əldə etmək üçün müqavilə əsasında tərəfdaşlıq edilən mələkələrin təhlili aparılmış və bu nəticəyə gəlinmişdir ki, bazarda fəaliyyət göstərən digər topdansatış şirkətlərini də təhlil etmək lazımdır. Bu məqsədlə mal dövriyyəsinin həcminin artırılması və müvafiq olaraq da mənfəətin əldə edilməsi məqsədilə istehlakçılar arasında satışda olan mal çeşidlərinə olan tələbi öyrənmək üçün sorgu keçirildi. Sorgunun nəticələrinə görə müəyyən edildi ki, istehlakçılar ALLO magazalarında rabitə vasitələri ilə yanaşı həm də uzaqdan

idarəetmə komandası olan elektrik məhsulları (qayıq, vertolyot, avtomobil kimi elektron oyuncaqlar), vəb-kameralar və qulaqcıqlar görmək istəyərdilər.

Dissertasiya işində yuxarıda adları çəkilən mal qruplarını təklif edən potensial məlgöndərənlərin təhlili aparılmışdır. Bunun nəticəsində müəyyən olunmuşdur ki, «ALLO» magazaları məlgöndərən şirkətlərini dəyişməlidir. Hesablamalar və aparılan proqnozlar əsasında müəyyən olundu ki, əgər mövcud məlgondərənlərlə işləyəndə mənfəət 41250 man olmuşdursa, məlgöndərən şirkətlər dəyişildiyi halda (digər məlgöndərən şirkətlər malların qiymətini orta hesabla 2 manata qədər ucuz təklif edirlər) halda bu göstəricinin 129 min manata qədər yüksələcəyi proqnoz edilir.

Müəssisədə mal çeşidlərinin genişlənməsi də mal satışının həcmində və bununla da mənfəətin artmasına imkan yaradacaqdır.

ALLO MMC şirkəti satışın həcmini artırmaq və daha da çox gəlirli fəaliyyət göstərməsi üçün yeni satış kanallarına ehtiyac duyur. Bu baxımdan internet magazanın yaradılması bu sahədə ən əlverişli vasitə hesab olunur. Aparılan hesablamalar əsasında verilən proqnozlara görə şirkət 5 ay ərzində qoyduğu bütün xərcləri örtər və satışdan gəlir götürər.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI

Azərbaycan dilində

1. Azərbaycan Respublikası Mülkü Məcəlləsi
2. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi.
3. Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu/ "Azərbaycan" qəzeti, 27 aprel 2014-cü il, № 86,
4. A.B.Abbasov, R.Ə.Abbasova, M.Ə.Əliyev və b. (2011) Biznesin təşkili və idarə edilməsi /Dərslik Bakı: İqtisad Universitetinin Nəşriyyatı, 2011, 464 səh
5. Ağamalıyev M.Q., Şükürov T.Ş. (2010). Ticarət müəssisələrinin iqtisadiyyatı. Dərslik. Bakı: "İqtisad Universiteti" Nəşriyyatı, 2010. 424 səh
6. İ.Ə.Feyzullabəyli "Ticarət iqtisadiyyatı" (2007), dərslik II hissə, Bakı , "İqtisad Universiteti" Nəşriyyatı səh 175
7. Cabbarova K.S. //Firmanın innovasiya fəaliyyətinin elektron kommersiya əsasında inkişafı //AMEA-nın İqtisadiyyat İnstitutu“ Elmi əsərlər ” jurnalı №1, 2017, səh142-147
8. Cabbarova K.S. //Topdan və pərakəndə satış sahələrində innovasiyon fəaliyyətin əsas xüsusiyyətləri// Audit, jurnalı, № 6, 2016
9. Cabbarova K.S. (2018), Beynəlxalq kommersiya fəaliyyəti //dərs vəsaiti Bakı: İqtisad Universiteti" Nəşriyyatı, 225 səh
- 10.Ə.H. Ələkbərov, Ə.H. M.Ə.Vəliyev M.Ə., S.H.Purhani S.H.. (2013)- Menecment. Bakı: 2013,- 600 səh
- 11.Məmmədov T.C. (2006) "Ticarətin təşkili və texnologiyası" dərslik, Bakı , Elm, 628 səh.
- 12.K.P. Paşayev K.P., A.H. Səmədov A.H., K.S.Cabbarova və b. (2012), Kommersiya menecmenti, dərslik II hissə .-205 s
- 13.K.P. Paşayev K.P., P.T. Xudiyeva P.T., G.A.Əzizova G.A. (2010) "Kommersiya fəaliyyətinin əsasları" Dərslik, Bakı "səh 472 cəh

14.ALLO MMC-nin maliyyə hesabatlar və marketinq tədqiqatlarının nəticələri

Rus dilində

1. Абчук В. А. Менеджмент: Учебник. СПб: Издательство «Союз», 2012. – 463с.
2. И. П. Богомолова. Эффективная организация структуры управления маркетингом – как способ повышения конкурентоспособности журнал-Управление персоналом- 2008 № 17 –с 47-51
3. Ю.В. Гуняков, Д.Ю. Гуняков. Реструктуризация предприятий торговли. Теория. Практика Результаты : монография /Красноярск : Сиб. федер. ун-т, 2016. –204 с
4. Гаврилов, Л. П. С.В. Соколов (2017) Мобильные телекоммуникации в электронной коммерции и бизнесе. - М.: Финансы и статистика, - 336 с.
5. Гаврилов, Л. П. (2016). Основы электронной коммерции и бизнеса / Л.П. Гаврилов. - М.: Солон-Пресс, - 592 с.
6. М.В. Мельник, С.Е. Егорова (2011) Маркетинговый анализ /— Рид Групп,— 384 с
7. / В.В. Куимов, Ю.В. Гуняков, И.А. Максименко, О.В. Рубан; 2016.— Организация коммерческой деятельности предприятия: Коммерциология. Ч.1.Организационно-экономические пред посылки коммерческой деятельности: учеб. пособие Красноярск: Сиб. федер. ун-т,—112
8. Круглова, Н.Н. (2013) Основы бизнеса (предпринимательства): Учебник / М.: КноРус,— 440 с
9. Сидоров И.П.(2014) Коммерческая деяульность:учебное пособие- Владивосток, Изд-во ВГУЭС-248с
- 10.Лысенко Ю., Лысенко М., Таипова Э (2013),//Экономика предприятия торговли и общественного питания:/ Учебное пособ - СПб: Питер - 416.
- 11.Панкратов, Ф.Г. (2012) Организация и технология торговых процессов.- М.: Экономика, 2012. -304с.

- 12.Панкратов Ф.Г. (2013) Коммерческая деятельность: учебник -М: Маркетинг. 2013. –580с.
- 13.Платонов, В.Н. (2011) Организация продажи: учебное пособие -Минск: БГЭУ, 2011. -287с.
- 14.Прилепский Б.В., Прилепский М.Б. (2009) Стратегическое планирование комплексного развития промышленного предприятия // ЭКО. – 2009. – № 3. – С. 105 – 126.
- 15.Половцева, Ф.П. (2012) Коммерческая деятельность: учебник -М.: ИНФРА –М, 2012. -248 с.
- 16.Романенко Е.А. Отчетность менеджеров по продажам: пути оптимизации// Управление сбытом, март 2015
- 17.Чкалова, О.Н. (2011) Организация товароснабжения и формирование ассортимента: методическое пособие /–М.: Экономика, 201–234с
- 18.Осипова, Л.В. Основы коммерческой деятельности: практикум. - М., 2007. - 623 с.
- 19.Яковлев, Г.А. (2012) Основы коммерции: учеб. пособие для студентов вузов / Г.А. Яковлев. - М.: ИНФРА-М - 224 с.

Internet resursslar

1. www.e-qanun.az/
2. <https://president.az/articles/>
3. <http://sellings.ru/archive>
4. <http://www.mavriz.ru/articles/>

ƏLAVƏ 1.

Cədvəl 2.2 - “ALLO” MMC-də 2016-2018-ci illər ərzində tədavül xərclərinin dinamikası

Tədavül xərclərinin maddələri	Məbləğ min man								Səviyyə , %			
	2016-ci il	2017-ci il	2018-ci il	Kənarlaşma		Artım tempi %		2016 ci il	2017 ci il	2018 ci il.	Kənarlaşma	
				2017- də. 2016 –a görə.	2018-də 2017 – yə nisbətən	2017- də. 2016 –a görə.	2018-də 2017 – yə nisbətən				2017- də. 2016 –a görə.	2018-də 2017 – yə nisbətən
ƏÖF	23.87	29.45	36.42	5.58	6.97	123,33	123,72	28,66	21,78	22,75	-6,88	0,97
Nəqliyyat xərcləri	5,7	38,91	46.4	33,21	7,49	682,32	119,25	6,85	28,78	28,98	21,93	0,20
Sığorta ödənişləri	6.26	7,72	9.55	1.46	1.83	123,33	123,72	7,51	5,71	5,96	-1,80	0,25
Binaların, avadanlıqların saxlanmasına çəkilən xərclər	12.9	18.23	21.98	5.33	3.75	141,36	120,57	15,48	13,49	13,73	-2,00	0,24
Əsas vəsaitlərin amortizasiyası	1.04	1.06	1.09	0,02	0.03	101,19	103,49	1,25	0,78	0,68	-0,47	-0,10
Əsas vəsaitləri təmirinə çəkilən xərclər	0.42	0.50	0.51	0,08	0,01	118,90	101,71	0,51	0,37	0,32	-0,14	-0,05
Mühafizə xidməti	312,00	344,00	352,00	32,00	8,00	110,26	102,33	9,74	6,61	5,71	-3,12	-0,90
İcarə xərcləri	21.21	24.21	27.3	3.0	3.09	114,13	112,76	25,46	17,90	17,05	-7,56	-0,86
Rabitə xidmət	1.42	1.61	1.77	0.19	0.16	112,96	109,82	1,71	1,19	1,10	-0,52	-0,09
Kənar təşkilatlar tərəfindən xidmət	0.94	1.61	2.42	0.67	0.81	170,96	150,56	1,13	1,19	1,51	0,06	0,32
Bank xidmətləri	0.61	0.94	1.29	0.33	0.35	155,04	136,19	0,73	0,70	0,81	-0,03	0,11
Digər xərclər	0.81	2.02	2.23	1.21	0.21	250,29	110,12	0,97	1,50	1,39	0,53	-0,11
Yekun	83.32	135.22	160.14	51.9	24.92	162,30	118,43	100,0	100,0	100,00	0,00	0,00

Mənbə: “ALLO” MMC şirkətinin məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir

Cədvəllerin siyahısı

Cədvəl 1.1	Ticarət müəssisəsinin kommersiya fəaliyyətinin effektivliyini xarakterizə edən göstəricilər sistemi.....	23
Cədvəl 2.1	2016-2018-ci illər üzrə “ALLO” MMC şirkətinin əsas göstəriciləri.....	34
Cədvəl 2.2	“ALLO” MMC-də 2016-2018-ci illər ərzində tədavül xərclərinin dinamikası.....	69
Cədvəl 2.3	Mal qrupları üzrə satışın dinamikası	41
Cədvəl 2.4	2016-2018-ci illər üzrə müəssisədə mal dövriyyəsi strukturunun dinamikası.....	42
Cədvəl 2.5	Sumqayıt şəhərində xidmət səviyyəsinin qiymətləndirilməsi barədə istehlakçılarla arailan sorgunun nəticələri	45
Cədvəl 2.6	Mobil telefonların nominal sayı	46
	“Əlavə xidmətlər” parametrinə görə verilən ballar	48
Cədvəl 2.8	Respondentlər tərəfindən magazaların qiymətləndirməsinin nəticələri	49
Cədvəl 3.1	ALLO MMC tərəfindən aparılan ABC mal qrupları üzrə təhlil göstəriciləri.....	52
Cədvəl 3.2	Malgöndərənlərin secilməsi meyrları.....	53
Cədvəl 3.3	Malgöndərənlərin qiymətləndirilməsi.....	53
Cədvəl 3.4.	ALLO MMC-nin yeni malgöndərənlərlə təsərrüfat əlaqələrinin qurulmasından əldə olunacaq səmərə	54
Cədvəl 3.5	Mal qrularının qiymətlərinin təhlili əsasında ALLO MMC-nin illik iqtisadi səmərəliliyi.....	55
Cədvəl 3.6	ALLO MMC-nin iqtisadi-təsərrüfat fəaliyyətinin 2019-cu il üçün plan göstəriciləri.....	56
Cədvəl 3.7	İnternet-magazanın hazırlanmasına çəkiləcək xərclərin proqnozu	61

Şəkillərin Siyahısı

Şək 1.1	Əmtəə və xidmətlər bazarında kommersiya fəaliyyətinin kompleks vəzifələri	12
Şək.2.1	ALLO MMC-nin təşkilati idarəetmə strukturu.....	30
Şək.2.2	ALLO MMC –nin ticarət zallarında idarəetmə strukturu.....	32

Əlavə1.

Cədvəl 2.2.....	69
-----------------	----

